



Deputatın qohumu
olan iki qardaş
yol qəzasında
həlak oldu

yazısı səh.10-da

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 7 iyul 2017-ci il Cümə № 142 (6756) Qiyməti 60 qəpik

Gündəm

Hərbi attaşələr və xarici jurnalistlər Alxanlıda oldular



Onlar balaca Zehra və nənəsinin məzarını ziyarət etdilər, növbəti erməni vəhşiliyinin nəticələrini öz gözləri ilə gördülər

yazısı səh.4-da

Məhkəmədə Lapşinə "şeytan" dedilər

yazısı səh.6-da

Döyüş əmri istənilən an verilə bilər

yazısı səh.7-da

Dövriyyədə saxta manat və dollar artıb-onları necə tanıyaq?

yazısı səh.12-da

Rusiya Azərbaycandakı səfirini geri çağırır-müəmmalı proses

yazısı səh.3-da

Dünyanın gözü Hamburqda-tarixi görüş bu gün reallaşır

yazısı səh.8-da

MTN polkovnikinin məhkəməsi başladı

yazısı səh.5-da

Rusiya vətəndaşı olan ermənilər Bakıya niyə gəlir?

yazısı səh.3-da

Həkim doğuşdakı ana ölümlərindən danışdı

yazısı səh.13-da

Səbiq polis rəisi oğurluqların artmasının səbəblərini açıqladı

yazısı səh.10-da

ZİYA MƏMMƏDOV KLANI YENİDƏN BOY GÖSTƏRMƏK HƏVƏSİNDƏ

İqtidar komandasından incik düşən səbiq nazir toplu yerlərdə görünməməyə çalışır, daha çox Bakı ətrafındakı bağ evlərində qalır; Məmmədovlar niyə hələ də ayaqda olduqları rəyini yaratmaq istəyirlər?



musavat.com
Togrul İsmayil

yazısı səh.5-da

İrəvan Kremli şantaj edir - "Rusiyanı satmağa hazırıq!.."

Sərkisyanın Qərbə sarı artan şübhəli boylanmalarının pərdəarxası; Bakı üçün də təhdid var; polşalı səfir Ermənistanla niyə məzələnib?..

yazısı səh.5-da



Vahid Əhmədov:
"Elə icra başçıları var ki, elə bilirlər rayonun padşahıdır"

yazısı səh.6-da



Ramiz Mehdiyev
erməni təxribatı ilə bağlı xüsusi bəyanat verdi

yazısı səh.9-da



Cahangir Hacıyev ən pis "zon" da - vəkili danışdı

yazısı səh.10-da



Şeyxdən göstəriş: "Bütün məscidlərdə..."

Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə iyulun 7-də paytaxt Bakıda və respublikanın bütün bölgələrindəki məscidlərdə, habelə idarənin xaricdəki səlahiyyətli nümayəndəliklərinin fəaliyyət göstərdiyi yerlərdə Cümə namazı zamanı 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.

QMI-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, din xadimlərinə sabahkı cümə xütbələrində erməni vandalizminin növbəti təzahürü olan 4 iyul təxribatı - dinc əhaliyə qarşı mütəmadi törədilən, qadın, uşaq və qocaların qətləri barədə moizə edilməsi tapşırılıb. İdarənin xaricdəki səlahiyyətli nümayəndələrinə fəaliyyət göstərdikləri ölkələrin ictimaiyyətinə xalqımıza qarşı təcavüzün, erməni vəhşiliklərinin mahiyyəti barədə həqiqətləri çatdırmaq tapşırığı verilib.

Məlumatda bildirilir ki, A. Paşazadə Allahdan Vətən uğrunda şəhid olanlara rəhmət diləyir, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın azad və ərəzi bütövlüyümüzün bərpa olunması üçün dualar edir.



Azərbaycanda yeni xəstəlik təhlükəsi

Səhiyyə naziri Oqtay Şirəliyev "Kırım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əmrə bildirilib ki, Kırım-Konqo hemorragik qızdırma xəstəliyi ilə insan orqanizminin yoluxması gənə dişləməsi, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir. Son zamanlar respublikanın həmsərhəd dövlətlərində Kırım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib.

Bununla əlaqədar Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin direktorlarına tapşırılıb ki, Kırım-Konqo hemorragik qızdırma xəstəliyi barədə tibb işçilərinin məlumatlılığı artırılmalı, şübhəli xəstələr dərhal təcrid olunmaqla, onlar barədə məlumat Respublika Təbii Əleyhi-nə Stansiyasına verilsin, şübhəli xəstələrdən götürülmüş nümunələr oraya çatdırılmalı.

Əmrə əsasən, tibb müəssisələrinə əkspepidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi tapşırılıb.

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisində Klinik Tibbi Mərkəzin yoluxucu şöbəsində və 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında Kırım-Konqo hemorragik qızdırma xəstəliyinə şübhəli xəstələrin hospitalaşdırılmasını təmin etmək tapşırılıb.

Əmrə qeyd olunub ki, Respublika Sanitariya - Karantin Müfəttişliyi sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq Kırım-Konqo hemorragik qızdırma xəstəliyi yayılmış ölkələrdən gələn insanlar üzərində tibbi müşahidələrin təmin edilməsi üçün tədbirlər görsün.

Eyni zamanda İnnovasiya və Təchizat Mərkəzi tərəfindən Kırım-Konqo hemorragik qızdırma xəstəliyinin laborator diaqnostikası, profilaktikası və müalicəsi üçün tələb olunan preparatların ehtiyatı yaradılmalıdır.

"Qaya Mətbuat Yayımı" MMC!

- İstənilən qəzet və jurnallar həm də sərfəli qiymətə:
- Əgər siz qəzet və jurnalların rahatlıqla evinizə və ya ofisinizə çatdırılmasını;

- Mətbuatı aldıqdan sonra abunə haqqını ödəmək və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;

- Tirajımızda lazım gəldikdə dəyişikliklər etmək;

On başlıcası ayda 26 dəfə nəşr olunan "Yeni Müsavat" - 0.60 AZN və bundan əlavə 2500 adda yerli və xarici nəşrlər.

- Abunə yazılmaq üçün uzağa getmək lazım deyil.

Telefonla zəng etməyiniz kifayətdir:

Bakı şəh. 564-63-45; 598-35-22

- Respublikanın digər böyük şəhərlərinə də abunə qəbul olunur.

Bakıda gecələr toydan çıxan qadınlara hücum edirlər?

Bakı Şəhər Baş Polis İdarəsi gecələr küçələrdə park edilmiş maşınlarla və toydan çıxan qadınlara hücum olunması barədə yayılan xəbərlərlə bağlı məlumat yayıb.

İdarədən verilən məlumatda bildirilir ki, son günlər bəzi internet-qəzetlərdə Bakıda yeni quldur dəstəsinin peyda olması, gecələr küçələrdə park edilmiş maşınlarla, toydan çıxan qadınlara hücum etməsi, quldurluq və soyğunçuluq hadisələri törətməsi barədə təsdiq olunmamış, cəmiyyətdə əsassız təşviş yaratmağa yönəlmiş xəbərlər yayılıb.

"Bildirik ki, bunlar ayrı-ayrı epizodlarda baş verən və ayrı-ayrı adamlar tərəfindən törədilən quldurluq və soyğunçuluq hadisələridir. Bu istiqamətdə daxil olmuş şikayətlər əsasında, konkret hadisələrlə bağlı cinayət



işləri qaldırılıb və əksəriyyəti istizlərlə açılıb, şübhəli şəxslər məsuliyyətə cəlb olunub.

Hazırda əməliyyat-istintaq işləri davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsi bu cür yoxlanılmamış məlumat-

ların cəmiyyətdə əsassız çaşqınılıq yaratmağa xidmət etdiyini və əldə olunmuş məlumatların yarımdan əvvəl bir neçə mənədə yoxlanılmasının vacibliyini bir daha xatırladır", - deyir məlumatda bildirilir.

Putin səkkiz generalı vəzifəsindən azad etdi

Rusiya prezidenti Vladimir Putin DİN, FHN və Cəza İcraetmə Federal Xidmətinin (CİFX) səkkiz generalını tutduqları vəzifədən azad edib.

Virtualaz.org "RIA Novosti"yə istinadən bildirir ki, müvafiq sərəncam hüquqi informasiyaların rəsmi internet-portalında dərc olunub.

Kadr dəyişikliyinə səbəbləri haqqında məlumat verilmir.



Keçmiş deputatın məhkəməsi təxirə salındı

İyulun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən yüz milyonlarla kredit götürüb qaytarmamaqda ittiham olunan sabiq deputat, oliqarx Dünyamin Xəlilov və digər altı nəfərin - "Aqora" MMC-nin direktoru Fərhad Əmiraslanov, "Səbail Mebel" ASC-nin baş direktoru Seyfulla Seyfullayev, "Kondor Qrup" MMC-nin direktoru Mənsur Zeynalov, «Sport Layn» MMC-nin direktoru Rauf Əliyev, Şakir Musayev və Ruslan Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosese hakim Əhməd Quliyev sədrlik edib.

Təqsirləndirilən şəxslərin vəkilləri prosədə iştirak etmədiyi üçün iclas təxirə salınıb.

Proses iyulun 11-də davam etdiriləcək.

İttihama görə, Dünyamin Xəlilov dostu - Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevnin dəstəyi ilə rəhbərlik etdiyi şirkətlərdəki işçilərinin adına milyonlarla manat kredit götürüb və qaytarmayıb.

Rusiya və Türkiyə Astanada anlaşma bilmədi

İyulun 5-də Astanada keçirilən 5-ci Astana görüşü ciddi nəticələr verməyib. Hətta vəzifəsi optimizmi tələb edən BMT-nin Suriya təmsilçisi Stefan de Mistura deyib ki, Cenevrədəki görüşlərlə ciddi ümidli olmağa gərəkdir. Diplomət deyib ki, 10 iyulda başlayacaq Cenevrə görüşlərinə böyük olmasa da, ümidləri qalır.



Suriyanın BMT-dəki təmsilçisi, Astana görüşlərində Dəməşq təmsil edən Bəşər Cəfəri isə növbəti dəfə Türkiyəni ittiham edib. Cəfəri bildirib ki, gərginliyi azaltma bölgələri planının qüvvəyə minməsi ilə bağlı anlaşma Türkiyə heyətinin müdaxiləsi ilə baş tutmayıb. Onun sözlərinə görə, bu səbəbdən Astana görüşü nəticələri xeyli zəif alınıb. Astana görüşünün, ümumiyyətlə, danışıqların nəticəsiz başa çatması və ya zəif nəticə olması Suriyadakı proseslərə ciddi təsir edəcək.

Bu arada iyulun 6-da Rusiya hökuməti Suriya ilə imzalanmış Rusiya hərbi hava qüvvələrinin Suriya ərazisində yerləşdirilməsi haqqında müqaviləni Dumaya göndərib. Adıgedən anlaşma 2015-ci ilin 26 avqustunda imzalanıb və bununla da Rusiyanın faktiki olaraq Suriyada hərbi əməliyyatları başlayıb.

Suriya mövzusunda Astanada anlaşmanın əldə olunmaması onu göstərir ki, Cenevrədə geniş formatda hansısa razılaşmanın əldə olunması mümkün olmayacaq. Çünki Suriya danışıqlarında ən yaxın format Rusiya, Türkiyə və İranda əsasını qoyduğu Astana formatı idi. Hətta Astana formatı Suriyada atəşkəse nail olmuşdu. Bundan başqa, İldib, Hama-Humus, Dəməşq və Dəra bölgələrində atəşkəs zonalarının yaradılması ilə bağlı razılaşma əldə etmişdi. Ancaq indi görünən odur ki, Türkiyə tərəfi məhz atəşkəs bölgələri mövzusunda Rusiya və İranda, yaxud da Suriya hökumətinin təklifləri ilə razılaşmayıb. Yeri gəlmişkən, bir qədər əvvəl mediada Türkiyə hərbi birliklərinin İldib bölgəsinə yerləşdiyi haqda xəbərlər yayılmışdı. Çünki əldə olunmuş razılığa əsasən İldibdə Türkiyə, Dəməşq və Hama-Humusda İrandan və Rusiya, Dərada isə ABŞ və İordaniya təhlükəsizliyi təmin edəcək.

İndi isə məlum olur ki, Rusiya, Türkiyə və İranda öz aralarında da ciddi fikir ayrılıqları var. Mümkündür ki, anlaşmanın əldə olunmamasında Suriyanın şimalındakı vəziyyətin rolu olub. Məsələ ondadır ki, Türkiyə hökuməti Suriyanın şimalında, Hatay vilayətinə yaxın ərazidə Afrin şəhəri və ətrafına əməliyyata hazırlaşır. Sözügedən bölgələr hazırda YPG-nin nəzarəti altındadır. Türkiyə isə anklav şəklidə əraziyə kürdlərin nəzarət etməsini və bu bölgənin Suriya-Türkiyə sərhədlərini əhatə etməsindən narahatdır. Son günlər Türkiyə mətbuatı bir neçə dəfə Türkiyənin Afrində əməliyyata başlayacağı haqda məlumat yayıb. Artıq Türkiyə rəsmiləri də ikinci bir Suriya əməliyyatının başlayacağını bildiriblər. 7 min hərbcinin iştirak edəcəyi əməliyyat iki ay davam edəcək və kürdlərin bölgədən çıxarılması ilə başa çatacaq. Əməliyyat zamanı bölgədəki 41 YPG mövqeləri məhv ediləcək. Artıq ötən günlərdə Türkiyə ordusu Afrin və ətrafını top atəşinə tutub.

Ancaq əməliyyat öncəsi Astanada anlaşmanın əldə olunmaması Suriyada Türkiyənin növbəti əməliyyatı ilə bağlı suallar yaradır. Hər halda, yaxın günlərdə Türkiyə və Rusiya arasında yeni anlaşma əldə olunmasa, o zaman Türkiyənin növbəti əməliyyatı üzərində ciddi şübhələr yaranır. Çünki kürdlər ABŞ aviasiyasının dəstəyinə ümid edib. Buna qarşı isə Türkiyəyə Rusiyanın dəstəyi lazım olacaq.

□ Kənan RÖVŞƏNOĞLU




ABŞ diplomatı Suriya danışıqlarında yatdı

Qazaxıstanın paytaxtı Astanada Suriya ilə bağlı baş tutan görüşdə ABŞ-ın xüsusi nümayəndəsi Stuart Jones divanda yatarkən yaxalanıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, tanınmış diplomatın bu vəziyyəti bəzilərində gülüş doğursa da, bəzilərini kritik görüşdə yuxuya getməsinə ABŞ-ın Suriyada baş verənlərə qeyri-ciddi yanaşmasının nəticəsi kimi şərh edib.

Qeyd edək ki, Suriyada 2011-ci ildən başlayan daxili müharibənin həlli üçün Rusiya, Türkiyə, İran, Suriya və Azad Suriya ordusu arasında bir müddətdir ki, Astanada toplantılar keçirilir.



Nazarbayev adının aeroporta verilməsinə etiraz etdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev paytaxt Astanadakı beynəlxalq hava limanının adının dəyişdirilməsinə etiraz etdi.

"Qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər verir ki, prezident hökumətin bu təklifinə qəti şəkildə etiraz edib. O, bu kimi hallara müsbət yanaşmadığını bildirib: "Bu, mənim təşəbbüsüm deyil. Mən həmişə bunun əleyhinəyəm. Yəqin ki, insanlar qiymətləndirirlər. Mən buna görə minnətdaram".

Qazaxıstan lideri onu da qeyd edib ki, istənilən siyasətçi tarixdə öz əməlləri ilə qalmaqala çalışmalıdır.

İylun 5-də Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərlə iş üzrə komitəsində Azərbaycan yeni səfirin namizədliyi məsələsinə baxıldığı xəbəri yayılıb. Xəbərdə bildirilir ki, komitə səfir postuna Georgi Zuyevin namizədliyini təsdiqləyib. G.Zuyev hazırda Rusiya Xarici İşlər Nazirliyinin kadrlar departamentinin direktor müavini vəzifəsində çalışır.

Səfirin geri çağırılacağı haqda xəbər "İnterfaks"da yer alsada, həmin xəbər sonradan yığıdırılıb və Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə səfirə bağlı suala birbaşa cavabdan yayınaraq deyib: "Diplomatların yerdəyişməsi XİN-in rotasiya qaydaları əsasında həyata keçirilir. Hazırda planlaşdırılmamış heç bir rotasiya aparılmır, bütün yerdəyişmələr bu və ya digər namizədin Rusiya prezidenti tərəfindən təqdim olunmasından sonra müvafiq strukturlar arasında razılaşdırılaraq həyata keçirilir".

Qeyd edək ki, hazırkı səfir Vladimir Doroxin 2009-cu ildən Azərbaycanda Rusiyani təmsil edir. Rusiyanın səfirini məhz indi dəyişməsinin adı rotasiya qaydası ilə bağlı olduğu, yoxsa Azərbaycanla münasibətlərdə soyuqluqdan qaynaqlandığı maraqlıdır.

Politoloq Şahin Cəfəri bildirirdi ki, Rusiyanın Azərbaycanda səfirini dəyişdirməsinin rotasiya qaydasında gerçəkləşən prosedür kimi qiymətləndirmək olar. Bu ehtimal daha güclüdür, çünki Doroxin uzun müddətdir Azərbaycanda çalışır və onun əvəzlənməsi bu baxımdan qeyri-standart qərar kimi görünür. Amma səfir dəyişikliyi elə bir dövrdə baş verir ki, istər-istəməz müxtəlif versiyalar, hətta konspiroloji fikirlər üçün əsas yaranır: "Hazırda Azərbaycan-Rusiya münasibətləri, yumşaq

desək, heç də ən yaxşı dövrünü yaşamır. Son aylarda istər Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarovanın, istərsə də nazir Sergey Lavrovun özünün Azərbaycanla bağlı ritorikasında soyuqluq və sərtləşmə hiss olunur. Rəsmi Bakının bütün etirazlarına və çağırışlarına baxmayaraq, Rusiyada Azərbaycan hakimiyyətinə yaxın olan ən böyük diaspora təşkilatının fəaliyyəti dayandırıldı. Bu, artıq münasibətlərdə yaranmış soyuqluğu açıq şəkildə ortaya qoyan hadisə idi. Füzulinin Alxanlı kəndində baş vermiş faciədən sonra isə Rusiya tərəfinin davranışları daha da diqqəti cəlb edir. Rəsmi Moskva azərbaycanlı dinc sakinlərin öldürülməsindən sonra gözlənilmədən Rusiya vətəndaşı olan ermənilərin Bakıda, hava limanında incidilməsi məsələsini gündəmə gətirdi və ardıcıl 2 gün bu barədə bəyanat yaydı. Bəyanatların, xüsusən ikinci açıqlamanın məzmunu kifayət qədər sərtir. Azərbaycan iki ölkə arasında imzalanmış "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqaviləni, "Vətəndaşların vizasız səfərləri barədə" hökumətlərarası sazişi, "Dostluq və strateji tərəfdaşlıq haqqında" bəyannaməni pozmaqda ittiham olunur. Xəbərdarlıq edilir ki, Rusiya yaranmış vəziyyətə uyğun nəticələr çıxaracaq. Bu, o deməkdir ki, Rusiya da öz növbəsində bu ölkəyə səfər edən Azərbaycan

Rusiya Azərbaycandakı səfirini geri çağırır-müəmmalı proses

Səfirin geri çağırılacağı haqda xəbər sonradan yığıdırılıb və Rusiya XİN-in mətbuat katibi bununla bağlı sualdan yayınıb



Ş.Cəfərlinin fikrincə, ola bilsin yeni səfir Zuyev hansısa yeni missiya ilə bura gələcək: "Doroxin uzun illər Azərbaycanda qalmasına baxmayaraq, çox passiv diplomat idi. Azərbaycan ictimaiyyəti onu demək olar ki, tanımadı və ya az tanıdı. Düzdür, Qərbi dövlətlərindən fərqli olaraq, Rusiyanın xarici siyasətində belə xətt var ki, bu ölkənin səfirləri yalnız hakimiyyətlərlə təmas qururlar, çalışdıqları ölkələrin qeyri-hökumət sektoru, müxalifəti ilə ünsiyyətə həvəs göstərmirlər. Lakin mən inanmıram ki, Rusiya XİN səfirinin yerli me-

dia ilə əlaqələrinə qadağa qoyun. Məsələn, Doroxindən əvvəlki səfir İstratov çox fəal və mediaya açıq diplomat idi. O, çox tez-tez mətbuata açıqlamalar və müsahibələr verirdi. Doroxin isə fərqli bir səfir profili sərgilədi və ictimaiyyət üçün "qara qutu" kimi qaldı. Yeni səfir Zuyev, qeyd etdiyimiz kimi, dövlətlərarası münasibətlər baxımından heç də asan olmayan bir dövrdə Azərbaycana gəlir. Yəqin bizim orta və yaşlı nəslin yadındadır ki, Rusiyanın buradakı ilk səfiri Valter Şoniya Azərbaycana qarşı aqressiv mövqedə idi və bunun səbəbi həmin dövrdə mövcud olan Rusiya-Azərbaycan münasibətlərinin xarakterindən qaynaqlanırdı. İndi Zuyev Moskvada alacağı təlimatlara uyğun olaraq Şoniya kimi də ola bilər, İstratov və ya Doroxin kimi də...".

Politoloq Elşən Mustafayev də hesab edir ki, Zuyevin təyinatı ilə bağlı ilk baxışda deyilə bilər ki, bu, adi diplomatik rotasiyadır və 8 il bir ölkədə işləmiş səfirin dəyişdirilməsi

normal haldır, hətta işlədiyi müddəti nəzərə alsaq, bu, daha tez baş verməli idi. Digər tərəfdən, Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi bu seçkilərdə xüsusi marağı olan Rusiyanın səfirinin məhz indi dəyişdirməsi də düşünmək üçün suallar doğurur: "Doğrudan da iki ölkə arasında soyuqluğun yaranması müəyyən məsələlərdə özünü göstərməyə başlayıb. Bu, davamlı olacaqmı və ya olmayacaqmı, demək çətindir. Amma bu gün üçün bu prosesin olması faktları var. Yeni səfir bu təyinat qədər Rusiya XİN-in kadrlar departamentinin direktor müavini olub. Bu cür təşkilatlarda belə əhəmiyyətli vəzifələrə təyin olmaq üçün diplomat olmaq kifayət etmir. Digər mühüm "məktəbləri" keçmək də əsasdır. Hər halda, indidən onu demək olar ki, Rusiya regionunda marağı olan dövlətə geniş spektrli fəaliyyət bacarığı olan səfirini göndərir. Hər halda, Azərbaycan tərəfi də bunu bilməmiş deyil".

□ **Etibar SEYİDAĞA**

Ermənilər Rusiya vətəndaşı kimi Bakıya niyə gəlir?

İlham İsmayıllı: "Xarici İşlər Nazirliyi çəkinirsə, o zaman bu nazirlik siz və bizlər olmalıyıq"

Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycandan Bakı hava limanına gələn erməni əsilli Rusiya vətəndaşlarına qarşı ayrı-seçkiliyi dayandırmaqla bağlı tələbi ölkəmizdə sərt etirazla qarşılanıb. Əslində bu tələbin olduqca ciddi mətləblərdən xəbər verdiyi, bunun arxasında təsir vasitəsinin olduğu və məkrli niyyətin dayandığı vurğulanır. Təhlükəsizlik baxımından da Kremlin rəsmi Bakıya qarşı bu tələbin arxasında gizli mətləblərin dayandığı bildirilir. Vətəndaşları olan erməniləri Azərbaycana bu yolla keçirməklə Rusiyanın ölkəmizi təhlükə hədəfinə çıxardığı qeyd olunur. Düzdür, rəsmi Bakının buna qarşı kifayət qədər sərt mövqeyi oldu. Amma bununla belə, ekspertlər Azərbaycan hökumətini bu istiqamətdə daha sərt davranmağa, ehtiyatlı olmağa çağırırlar.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıllı Rusiya tərəfinin bu tələbində heç bir yeniliyin olmadığını bildirdi: "Azərbaycanın Xarici İşlər Nazirliyinin mövqeyində var idi ki, biz bu barədə Rusiya tərəfi xəbərdar etmişik, təkə özümüzdə qarşı

ola biləcək təxribatlardan deyil, həmin şəxslərin özlərinə qarşı ola biləcək təxribatları əsaslandırın, o şəxsləri ölkəyə buraxmayın. Ola bilsin ki, onlar rus olsunlar, amma biz nə bilək ki, onlar tapşırıq yerinə yetirirlər, ya yox. Rusiya Xarici



İşlər Nazirliyi bunları yaxşı bilir. Yenə də Azərbaycanı istənilən an təhdid edəcək, mövqeyini ortaya qoyacaq addım-

lar atr. Açıq, bir bəhanə axtarırlar. Azərbaycan hər hansı bir siyasət yürütmür ki, Rusiyanın maraqlarına doğru yö-

nələn addımlar olsun. Mətbuata dəfələrlə demişik ki, seçkilər ərəfəsində belə tələblərin sayı getdikcə çoxalacaq. Həmin tələb vaxtı Rusiyaya qarşı sərt və məntiqli cavab vermək olardı ki, siz eger vətəndaş qeydine qalansınızsa, nədən Dilqəm Əsgərovun o cür tutulması, işgəncəyə məruz qalmasına heç bir münasibət bildirmirsiniz? Əgər sərt münasibət bildirməkdən Xarici İşlər Nazirliyi çəkinirsə, o zaman bu nazirlik siz və bizlər olmalıyıq. Siz öz vətəndaşınıza Dilqəm Əsgərovun təmsalında necə münasibət bəsləyirsinizsə, biz də o cür münasibəti vətəndaşınıza bəsləyirik. Yəni bu cür reaksiya vermək olardı. Biz bu ərəfədə Rusiyadan bu cür mövqeləri tez-tez görərik".

Təhlükəsizlik eksperti gecə-gündüz rus telekanallarında Azərbaycan əleyhinə çıxış edən ermənilərin olduğunu söylədi: "Rus kanallarına baxdığımız zaman Azərbaycan əleyhinə çıxış edən ermənilərə rast gəlirik. Kim zəmanət verə bilər ki, onlar bura gəldikləri zaman təxribat törətməyəcəklər? Mən səbirli yanaşma bilərəm, amma başqası haqqında bunu demək olmur. Sözü həqiqi mənasında təxribat ola bilər. Bunu Rusiya tərəfi çox yaxşı

bilir. Amma bunu bilə-bilə xüsusən XİN bizə qarşı mənfə münasibətlərini hər addımbaş göstərmək istəyirlər. O da nazir Sergey Lavrov və nazirliyin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarovanın mövqeyindən irəli gəlir. Ola bilər ki, bu barədə Putin heç bir göstəriş verməsin. Amma aydındır ki, belə məsələlərlə bizə qarşı münasibətlərini ortaya qoyurlar. Hesab edirəm ki, Azərbaycan sərt mövqe bildirməyə, üzərimizə çox gələcəklər. Zamanında İran bizə qarşı münasibətinin necə kəskinləşdiyini yaxşı xatırlayırıq. O zaman biz də əks mövqe ortaya qoyduq. Bunun da çox müsbət effektləri oldu. İran bizim üstümüzdə gəlməkdən geri çəkildi. Rusiya istədiyini alıb erməniyə verib. Bundan sonra üstümüzdə gəlib nə edəcək? Rusiyada birini hazırlayıb burada hakimiyyət dəyişikliyinə cəhd edəcəklər? Çox təəssüflər olsun ki, telekanallarımızda çıxış edən şərhçilər mövqelərini tamamilə başqa istiqamətdən nümayiş etdirirlər. Əsl məsələnin mahiyyəti kənardadır, kiməsə yarımaq istəyir. Bu da bizim informasiya siyasətimizin olduqca aşağı səviyyədə olduğunu göstəricisidir".

□ **Cavanşir ABBASLI**

Hərbi atasələr və xarici jurnalistlər Alxanlıda oldular

Qonaqlar balaca Zəhra və nənəsinin məzarını ziyarət etdi, növbəti erməni vəhşiliyinin nəticələrini öz gözləri ilə gördülər, sakinlərlə söhbət etdilər...

Düən Azərbaycan Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi atasələrin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub.

Musavat.com-a XİN-dən verilən məlumata görə, səfərdə "TRT", "İhlas Haber Ajansı", "MIR" Televiziyası, "Associated Press", "RIA Novosti", "Amerikanın Səsi", "Interfax", "BBC" və digər xarici KİV nümayəndələri iştirak edirlər. Səfərdə habelə 12 dövlətin 15 hərbi atasəsi və nümayəndəsi iştirak edib. O sıradan ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomati iştirak ediblər.

Səfər çərçivəsində qonaqlar iyulun 4-də Alxanlı kəndinin mülki əhalisinin və mülki ob-

yektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində həlak olmuş 50 yaşlı Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduqları hadisə yeri ilə tanış olublar və əraziyə baxış keçiriblər. Onlara baş vermiş hadisə barədə yerində ətraflı məlumat verilib. Həmçinin qonaqlar Füzuli hospitalında yaralı Quliyeva Sərvinə baş çəkib, yas mərasimində iştirak ediblər. Onlar həlak olanların ailələrinə başsağlığı verib, dərdlərinə şərik olduqlarını bildiriblər.

AzərTAc xəbər verir ki, kənd sakinləri beynəlxalq təşkilatlardan haqq-ədalətin təmin olunmasını, xarici KİV nümayəndələrindən isə erməni silahlı bölmələri tərəfindən

dinc insanların öldürülməsi faktının dünya ictimaiyyətinə çatdırılmasını istəyiblər. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin ardıcıl və davamlı şəkildə ağır silahlardan açdığı atəş nəticəsində 2 yaşlı uşağın qətlə yetirilməsi Ermənistan hökumətinin Xocalı faciəsinə törətdiyi amansız qətləmin davamı və eyni qaniçən zehniyyətin növbəti nəticəsidir. 2016-cı il aprel ayının əvvəlində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdəki mövqelərindən qoşunların təmas xəttinə yaxın ərazilərdə six yaşlı mülki əhalini ağır silahlardan hədəfə alması, nəticə olaraq Azərbaycanın 34 yaşayış məntəqəsi və kənd artilleriya atəşinə məruz qalmışdı. Tərəfdar vandalizm aktı nəticəsində aralarında uşaqlar da olmaqla, 6 nəfər həlak olmuş və 33 nəfər ağır yaralanmışdı.

Bu arada Fransanın Xarici İşlər Nazirliyi Alxanlı faciəsi ilə bağlı başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibinin bəyanatında deyilir. Bəyanatda Fransanın tərəfləri atəşkəse hörmət etməyə çağırıldığı, eləcə də münafiqşinin regiona sabitlik və çiçəklənmə gətirəcək şəkildə ardıcıl, uzunmüddətli həllinə tam sadıq olduğu vurğulanıb.

Öz növbəsində Fransa-Qafqaz Dostluq Qrupunun sədri, senator Andre Reyşar növbəti erməni vəhşiliyi ilə bağlı bəyanat verib. APA-nın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin sorğusuna cavab olaraq verilən bəyanatda deyilir: "Bu münafiqşə ilə heç bir əlaqəsi olmayan günahsız dinc sakinlərin qətlə yetirilməsi barədə xəbər mənə çox kədərli idi. Azyaşlı uşağın qətlə yeti-



rilməsi xəbəri isə mənə xüsusi təsir elədi. Mən Azərbaycan ailələri və hakimiyyətinə dərin hüznə başsağlığı verirəm. Bu dramatik hadisə Dağlıq Qarabağ münafiqşinin dondurulmuş olmadığını bir daha sübut edir. Qarabağ münafiqşisi sülh yolu ilə ədalətli və təxirəsalınmaz şəkildə həll olunmalıdır. Təsədüfi deyil ki, prezident Emanuel Makron bu məsələni hər zaman diqqət mərkəzində saxlayır. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya və ABŞ-la birlikdə, Fransa bu

münafiqşinin sülh yolu ilə həllinin sürətləndirilməsinin tərəfdarıdır və bunun üçün öz töhfələrini verməkdədir. Münafiqşə ərazisindən Ermənistan silahlı qüvvələrinin çıxarılması münafiqşinin sülh yolu ilə həll edilməsinin əsas şərtidir. Mən Azərbaycan ordusunun qisas almaq niyyətindən və bunun yeni hərbi toqquşmalara səbəb olacağından qorxuram".

Alxanlıdakı faciəyə beynəlxalq reaksiyalar gəlməkdə davam edir.

□ Siyasət şöbəsi

Elxan Süleymanovdan beynəlxalq qurumlara sərt ittiham və çağırış

"Körpə Zəhranın qətlinin arxasında beynəlxalq ictimaiyyətin biganəliyi və işğalçı Ermənistanı havadarlıq etməsi dayanır"

Millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, AVCIYA prezidenti Elxan Süleymanov işğalçı Ermənistanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi vəhşiliklə bağlı bəyanat yayıb.

E.Süleymanov bildirir: "İşğalçı Ermənistan 4 iyul 2017-ci ildə növbəti qanlı cinayət törətdi. Belə ki, Ermənistan silahlı qüvvələri Füzulinin Alxanlı kəndini minaatanlardan və qumbartaanlardan atəşə tutmuşdur. Düşmənin atdığı mərmə atəşi nəticəsində 1967-ci il təvəllüdü Quliyeva Sahibə və onun nəvəsi 18 aylıq Quliyeva Zəhra həlak olmuşdur. Digər mülki şəxs 1965-ci il təvəllüdü Quliyeva Sərvinə yaralanmışdır.

Günahsız mülki əhalini özünə hədəf seçən Ermənistanın insanlıq ələhinə törətdiyi bu cinayət əməli təsadüfi xarakter daşımır, belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 25 il ərzində mütemadi olaraq cəbhəyanı ərazilərdə Azərbaycan vətəndaşı olan mülki əhalini, əsasən də qadın-

ları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir.

Cəmi 18 ay ömür sürmüş Zəhranın Ermənistan əsgərlərinin atdığı mərmədən həlak olması istər-istəməz işğalçı tərəfin yaxın keçmişdə törətdiyi digər qanlı cinayətləri bir daha yada salır. Ermənistanın nəzarəti altında olan ərazidən Azərbaycanın Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılmış "itəbənzer" uşaq oyuncağına quraşdırılmış partlayıcı qurğunun 2012-ci il iyulun 14-də işə düşməsi nəticəsində 1998-ci il təvəllüdü Şahmalıyeva Aygün Zirəddin qızının həlak olması, Ermənistan tərəfindən işğal olunmuş Ağdam rayonu ərazisindən Ermənistan silahlı qüvvələrinin snayperinin 2011-ci ilin martın 8-də açdığı atəş nəticəsində 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi bizim yaddaşımıza həkk olunub.



Ermənistan tərəfinin bu cinayəti ATƏT-in Minsk Qrupunun həmsədrliyinin regiona səfərindən sonra baş verməsi onun təsadüfi olmadığını göstərir. Doğrudan da, yaxın keçmişə nəzər saldıqda görürük ki, danışıqların intensivləşdiyi bir vaxtda, vacib nəticələrin gözlənilmədiyi ərafədə, həmsədrliyinin regiona növbəti səfərləri ərafəsində və ya ondan sonra bir qayda olaraq Ermənistan tərəfi atəşkəsi pozmuş, bu zəminə mülki şəxslərin, xüsusilə də azyaşlı uşaqların qətlə ye-

tirilməsi halları artmışdır.

Bu dəfə də belə oldu - ATƏT-in Minsk Qrupunun həmsədrliyinin regiona səfəri başa çatdıqdan sonra düşmənin öz ənənəsinə sadıq qalaraq növbəti qanlı cinayət törətdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə müzakirələrdə substantiv danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar edilən bir zamanda Ermənistanın mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş təxribatlarla əl atması bu dövlətin işğala son qoymaqda maraqlı olmadığını bir daha sübuta yetirir.

Əlbəttə, Ermənistan işğalla bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin icra edilməməsinə və onların kağız üzərində qalmasını görərək, beynəlxalq təşkilatlarda işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmamasından və işğalçı siyasətinə görə ona qarşı heç bir sanksiyanın tətbiq edilməməsindən ruhlanaraq qanlı cinayətlər törətməkdə davam edir. Belə

Rusiya XİN başsağlığı verdi

"Qarabağ münafiqşisi bölgəsində növbəti dəfə atəşkəs rejimi pozulub və mülki əhali arasında həlak olanlar var, o cümlədən uşaq ölüb", - Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Ölənlərin ailələrinə başsağlığı veririk, gələcəkdə regionda qan tökülməsinin yolverilməz olduğunu hesab edirik və tərəfləri vəziyyətin sabitləşməsi üçün bütün tədbirlərə əl atmağa çağırırıq", - o vurğulayıb.

Rusiya zorakılığa son qoyulmasının vacibliyi barədə ATƏT-in Minsk Qrupunun bəyanatını dəstəkləyir.

Hüquq müdafiəçiləri Ermənistanı qarşı sanksiya tətbiq edilməsinə çağırırlar

Azərbaycanlı hüquq müdafiəçiləri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı uşağın və onun nənəsinin ölümü ilə nəticələnən insidentlə bağlı bəyanat yayıblar.

"Bu vəhşilik Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Ermənistan Respublikası və onun rəhbərliyi törətdiyi bu cinayətə görə tam məsuliyyət daşıyır", - bəyanatda deyilir.

Hüquq müdafiəçiləri BMT və digər beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn ciddi pozulmasına hüquqi-siyasi qiymət verməyə, həmçinin Ermənistanı qarşı sanksiya tətbiq etməyə çağırıblar.

Bəyanatda xatırladırlar ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 mindən çox azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 5 mindən çox adam əsir və itkin düşüb.

Bəyanatı 15 hüquq müdafiəçisi imzalayıb.

olan halda beynəlxalq təşkilatlar işğalçı Ermənistanın havadarları kimi çıxış edirlər və faktiki olaraq 18 aylıq Zəhranın və digər azərbaycanlı azyaşlı uşaqların qatili olan Ermənistanı

de-fakto dəstək verirlər. Odur ki, beynəlxalq ictimaiyyət biganəliyə, işğalçı Ermənistanı himayə etməyə son qoymalı, işğalın aradan qaldırılması üçün real addımlar atmalıdır".

Nəqliyyat naziri Ziya Məmmədov vəzifəsini itirdikdən sonra bir vaxtlar iqtisadiyyatın az qala bütün sektorlarına sirayət etmiş ailə biznes imperiyasının sürətlə sökülməsi barədə xəbərlər yayıldı. Məlumatla görə, Z.Məmmədov hakimiyyətə qarşı "qeyri-səmimi" mövqeyinə görə cəzalandırıldıqdan sonra həтта iri biznes strukturlarını təhvil verməyə razılaşıb. Bildirilir ki, oğlu Anar Məmmədov rəhbərlik etdiyi "Garant Holding" in fəaliyyətini tam məhdudlaşdırıb, şirkətin bütün aktivləri - hotellərdən tutmuş restoranlaradək satışa çıxarılmaya hazırlanır.

Anar Məmmədov üçün Bakı səfəsi bitib və o, bir müddətdir ki, ailəsi ilə Londonda yaşayır. Sabiq nazirin özünün harada olması barədə isə ziddiyyətli xəbərlər yayılır. Sabiq nazirin ötən ayın sonu vəfat edən enerjetika naziri Natiq Əliyevin dəfnində və hüsr mərasimində iştirak etməməsi ölkədən çıxdığı

barədə iddiaları artırıb. "Yeni Müsavat"ın məlumatına görə, sabiq nazir gözəgörünməz olsa da, Azərbaycandan kənara çıxmayıb. İqtidar komandasından incik düşmüş olduğu deyilən Z.Məmmədov toplu yerlərdə görünməməyə çalışır, daha çox Bakı ətrafındakı bağ evlərində qalır. Belə iddialar var ki,

MTN polkovnikinin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq MTN polkovniki Vüqar Gülləli və onunla birlikdə müttəhimlər kürsüsünü bölüşən Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayilov, Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rahib Salmanov sədrlik edib.

İttihama görə, Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Gülləli, Anar İsmayilov və Nicat Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq ediblər. Təqsirləndirilən şəxslər Səriyyə Tahirovanın həyat yoldaşı Rafiq Tahirovan barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini vəd edərək ondan 89 min 800 manat alaraq qayıtmayıblar. R.Tahirov qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirdiyi üçün MTN tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə 6 il cəza alıb.

Bundan başqa, təqsirləndirilən şəxslər Elçin Orucovu polisə işə düzəltmək üçün atası Əkbər Orucovdan 18 min manat, Misir Əhmədovdan oğlunu polisə işə düzəltmək adı ilə 8100 manat pul alıblar.

Həmçinin iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəklərini vəd edərək Aybala Namazovdan 35 min manat, Ədalət Əsgərovdan 115 min manat alaraq qayıtmayıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar. V.Əsədov, A.İsmayilov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Digərləri həbsdədir.

Xatırladaq ki, Vüqar Gülləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki olub. O, MTN ləğv edilməmişdən əvvəl təqaüdə çıxıb.



Ziya Məmmədov klanı yenidən boy göstərmək həvəsində

İqtidar komandasından incik düşən sabiq nazir toplu yerlərdə görünməməyə çalışır, daha çox Bakı ətrafındakı bağ evlərində qalır; Məmmədovlar niyə hələ də ayaqda olduqları rəyini yaratmaq istəyirlər?

sabiq nazir işdən çıxarılsa da, komandadan ayrılmayacağına, Nazirlər Kabinetində vəzifə alaçağına ümid edirmiş. Onun komandadan birdəfəlik uzaqlaşdırılmasına qərar verilməsi onda depressiv vəziyyət yaradıb.

Xalq şairi Sabir Rüstəm-xanlı lent.az-a son müsahibəsində Z.Məmmədov haqda maraqlı faktlar açıqlayıb. O deyib ki, Elton Məmmədovla qohum olmasdan əvvəl (xalq şairinin qızı Elton və Ziya Məmmədovların qardaşlarının gəlinidir -

"YM") Z.Məmmədovla yaxşı münasibətləri olub: "Köhnə millət vəkili həmkarım Elton müəllimlə də uzun illər dostu-yuq. Bir sözlə, bu ailəyə, bu qardaşlara böyük saygım var. Onlar köklü bir övliyə nəslindən gəlirlər. Vəzifədən gedəndən sonra yazmışdılar ki, Ziya Məmmədov Quran oxuyur. Başa düşmürəm, Quran oxumağın nəyi pisdir ki? Burda nə qəribəlik var? Ziya müəllim həmişə dinlə, ədəbiyyatla maraqlanıb. Ziya müəllimlə oturub ədə-

biyyat haqqında söhbət eləyə bilərsiniz. Gör klassik ədəbiyyatımızı o yaxşı bilir, yoxsa hər gün ədəbiyyatdan danışanların çoxu?" - deyərək, S.Rüstəm-xanlı bildirib.

İş ondadır ki, iqtidar Z.Məmmədov və oğlunu hələ də tam bilinməyən səbəblərdən cəzalandırırsa da, onun digər qohum-əqrəbası ilə heç bir intriqa aparılmır. Bu sırada Elton Məmmədov da var. Özü mandatını, qardaşı isə işini itirdikdən sonra Məmmədovların

mağa çalışır" kimi reaksiyalara səbəb olub. Bu, Məmmədovların hələ də "ayaqda olduğu" rəyinin yaratsa da, aydındır ki, onların "qatari" daha əvvəlki "sürətlə" heç vaxt getməyəcək. İqtidar komandasından dışlanan və adi bir vəzifə belə almayan Z.Məmmədov üçün hökmranlıq dövrü artıq qapanmışdır. Məmmədovların indən sonra boy göstərmək həvəsi onlar üçün heç də yaxşı nəticə verməyə bilər. □ "YM"

İrəvan Kremli şantaj edir - "Rusiyanı satmağa hazırıq!.."

Sərkisyanın Qərbə sarı artan şübhəli boylanmalarının pərdəarxası; Bakı üçün də təhdid var; polşalı səfir Ermənistanla niyə məzələnib?..

Son zamanlar Ermənistandan Qərbə, xüsusilə də Avropaya (Avropa Birliyi və NATO-ya) sarı boylanmalar xəyri artıb. Söhbət işğalçı ölkənin siyasi rəhbərliyindən gedir. Fakt budur ki, axır vaxtlar prezident Serj Sərkisyan və komanda üzvlərinin səsi Moskvadan daha çox, Brüsseldən, Avropa Birliyi və NATO qərarlarından gəlir.

Bu kontekstdə öncə onu qeyd edək ki, hazırda Ermənistanla Avropa Birliyi arasında ikitərəfli anlaşma sənədinin imzalanması yönündə danışıqlar intensivləşib və faktiki, sonuncu mərhələyə girib. Sənədin bu ilin payızında (noyabrda) imzalanacağı deyilir. Artıq Avropa Birliyi (AB) bununla bağlı İrəvandan gözləntiləri konkretləşdirib.

"Avropa Birliyi Ermənistandan vədlər yox, konkret hərəkətlər gözləyir". Musavat.com-un erməni qaynağına istinadən verdiyi məlumata görə, bu barədə dünən təşkilatın aparıcı üzv ölkələrindən olan

Polşanın Ermənistandakı səfiri Mare Novakovski AzadlıqRadiosunun erməni redaksiyasına müsahibəsində "noyabrda Ermənistanın müqaviləni imzalamamaq riski varmı" sualına münasibət bildirərək deyib.

"Biz hazırıq və qapılanımız Ermənistanın üzünə açıqdır. Prezidentlər Donald Tusk və Serj Sərkisyanın birgə bəyanatından çıxış edərək, biz bu sənədin imzalanmasını gözləyirik. Avropa Birliyinin Ermənistandakı nümayəndəsi Svitalskinin də qeyd elədiyi kimi, biz hamımız erməni tərəfdarlarımızdan konkret hərəkətlər gözləyirik, vədlər yox", - deyərək

diplomat açıq bildirib və ardınca zarafatına əlavə edib: "Baxın, mən barmaqlarımı bir-birinə çarpazlaşdırıb deyirəm: belə bir risk yoxdur, amma bununla belə, barmaqlarımı da çarpazlaşdırıram", (Adətən uşaqlar yalan danışanda barmaqlarını çarpazlaşdırır - red.)

Amma rusun məsələ olmasının, "hər zarafatda bir həqiqət payı var". İş də elə sözügedən anlaşmanın reallaşmasına rəsmi Moskvanın mümkün reaksiyasındadır. Yeni İrəvan nə qədər özünü müstəqil göstərməyə çalışıb sərbəst addım atmaq istəsə belə, içində Rusiyadan dolayı bir qorxu, xof yaşanır. Polşalı diplomat da bunu bilir və o üzündən bir az da məzələnir formada fikrini tamamlayıb.

Ermənistanın xofu isə əsaslıdır. Ən azı ona görə ki, təxminən 4 il öncə də bənzər sənəd müzakirə edilirdi və imzalanmağa ərəfəsində idi. Amma son anda Putin imkan vermədi, 2013-cü il sentyabrın 3-də Sərkisyanı Moskvaya çağıraraq qulaqburması verdi və onu Avropa Birliyinə deyil, Avrasiya Birliyinə qoşulmağa məcbur elədi.

Öz də o vaxt Ermənistan Rusiyanın dominant olduğu Avrasiya İqtisadi Birliyinə Dağılıq Qarabağsız daxil oldu. İrəvanın separatçı rejimi ora dərtdir aparmaq arzusu ürayində qaldı. Azərbaycanın qurumdakı dost-tərəfdarları - Qazaxistan, Belarus buna imkan vermədi. O vaxt bu qərardan Sərkisyanın sifətinin necə qaraldığı yəqin ki, yaddaşlardadır...



Sözsüz ki, Rusiyanın marioneti olan bir "dövlətin" Kremlin izni olmadan rəqib geosiyasi düşüncəyə tərəf etməsi qeyri-mümkün məsələdir. Amma fakt budur ki, Sərkisyan rejimi bununla bir daha Qərbə, Avropaya xəffif şəkildə mesaj göndərir ki, o, istənilən an Rusiyanı satıb Avropanın ağışına atıla bilər - özü də Dağılıq Qarabağla birgə.

Əlbəttə ki, Moskva bu incə çatdırışların fərqindədir və İrəvanın bütün gedışlərini diqqətlə izləyir. Ola bilsin, o, hələlik yenə Ermənistanla hansısa kart-blanş verib, lakin məqamı yetişəndə, maraqlar dikte edəndə Kreml 2013-cü ilin sentyabrındakı kimi yenə "düyməyə" basacaq.

Bu, öz yerində, Ermənistan üçün daha iki sətir reallıq var. Məsələ ondadır ki, işğalçı

ölkə Avrasiya Birliyi ölkələri kimi, Avropa Birliyi ölkələri ilə də həmsərhəd deyil.

İkincisi isə, Rusiya qarşısında daha sərbəst olan Azərbaycan Avropa Birliyinə qat-qat çox lazımdır, nəinki Ermənistan. Çünki dənizə çıxışı olmayan işğalçı ölkə üstəlik, nə mühüm coğrafi mövqeyə, nə strateji təbii resurslara malikdir; üstəlik də Rusiyadan güclü asılıdır.

Aydındır ki, Azərbaycan öz təbii coğrafi və digər üstünlükləri hesabına Ermənistanın konkret olaraq Dağılıq Qarabağ məsələsində uğurlu mövqə qazanmasına imkan verməyəcək. Brüssellə Bakı daha önəmli bir müqavilə imzalayacaq. Başqa sözlə, İrəvanın təhdidi elə özünə qalacaq...

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov struktur və kadr islahatları, yerli icra hakimiyyətlərinin fəaliyyəti, kənd təsərrüfatının durumu və digər məsələlərlə bağlı "Yeni Müsavat"ın suallarını cavablandırır.

- Vahid müəllim, bir müddət öncə ölkədə start götürən struktur və kadr islahatları sanki dayanmış kimi görünür. Əsasən də Nazirlər Kabineti ilə bağlı ciddi dəyişikliklərin olacağı gözləntiləri baş vermədi.

- Dəyişikliklər və islahatlar gədir. Dəyişiklik və islahatların çox radikal formada aparılması cəmiyyətdə, dövlət işində müəyyən problemlər yarada bilər. Odur ki, ümumi ictimai-siyasi vəziyyəti nəzərə alaraq belə islahatlar həmişə həyata keçirilməlidir. Bu islahatların bir hissəsi Prezident Administrasiyasında həyata keçirildi. Cənab prezident tərəfindən müəyyən sərəncamlar verildi, qərarlar qəbul edildi. Bir sıra dəyişikliklər aparıldı, müəyyən insanlar kənarlaşdırıldı, yeniləri irəli çəkildi və sair. O cümlədən birinci vitse-prezidentin də artıq demək olar ki, aparatı formalaşmaq üzrədir. Yəni dəyişikliklər, islahatlar davam edir. O ki qaldı hökumətdə islahatlara, burada da dəyişikliklər gədir. Diqqət etdinizsə, Neqliyyat Nazirliyi ləğv edildi və birləşdirildi Rəhbərlik və Yüksək Texnologiyalar Nazirliyinə. Yeni Reklam Agentliyi yaradıldı. Bu çox vacib bir sahədir və belə bir agentliyin yaradılması vacib idi. Bu sahə Azərbaycan üçün həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən əhəmiyyətlidir. Çünki burada külli miqdarda vəsaitdən söhbət gədir. O vəsaitin yığılması və dövlət büdcəsinə gətirilməsi üçün ayrıca bir dövlət agentliyinin yaradılması ciddi bir islahat sayılmalıdır. Dövlət başçısı demişdi ki, büdcəyə 2016-cı ildə ən çox ziyan vuran bank sistemi olub. İndi bank sisteminin sağlamlaşdırılması prosesi həyata keçirilir. Düzdür, bu proses ağır gədir, çətinliklər olur, amma proses dayanmayıb. Amma şübhəsiz ki, hökumətdə geniş

islahatlar aparılmalıdır. Çəvik bir komandaya, çəvik hökumətə ehtiyac var. Çünki Milli Strateji Yol Xəritəsi təsdiq olunub və onun icrası üçün çəvik bir komanda işləməlidir. Bunun üçün gərəkli islahatlar yəqin ki, aparılacaq. Ola bilər ki, payız aylarında bu məsələlər öz həllini tapacaq. İslahat və dəyişikliklərin yavaş-yavaş aparılması normaldır.

- İslahatların həm də ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün aparıldığı bəllidir. Bəs islahatların aparılması üçün də maliyyə vəsaitlərinə ehtiyac olarmı?

- Elə də ciddi maliyyə lazım deyil. Struktur və kadr islahatları ilə bağlı məsələlərdə vəsait xərclənməsinə ehtiyac olmur. Əksinə, struktur islahatları ilk vaxtdan müəyyən qədər büdcə vəsaitinə qənaət edilməsinə səbəb olur. Məsələn, Neqliyyat Nazirliyinin ləğvi və başqa nazirliyə birləşdirilməsi orada olan bir çox ştatların itisarı ilə nəticələndi. Bu isə müəyyən qədər vəsaitlərin dövlət büdcəsində qalması deməkdir. Yaxud da Reklam Agentliyinin yaradılması büdcəyə daxil olmaları reklam artıracaq. Qeyd edim ki, "Reklam haqqında" Qanunu millət vəkili Əli Məsimli ilə mən yazmışıq. Dəfələrdə bildirmişəm ki, reklam gəlirləri dövlət büdcəsinə daxil olmur, mənim-sənildir. Burada söhbət 5-6 yüz milyon manatın büdcədən gizlədilməsi və mənim-sənilməsindən gədir. İndi yaradılan Dövlət Reklam Agentliyi bu problemin yoluna qoyulması demək olacaq. Reklam həm də siyasi məsələdir. Burada dil məsələsi var, reklamın nə cür verilməsi kimi incə nüanslar var. Yəni bu məsələlər Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Elə sahələr də var ki, orada islahatlara şübhəsiz müəyyən vəsaitlər sərf olunur və bu ləbüddür.

"Elə icra başçıları var ki, elə bilirlər rayonun padşahıdırlar"

Vahid Əhmədov: "İndiyə qədər paytaxtda reklama nəzarət edən Bakı Şəhər İcra Hakimiyyəti bu sahədə anarxiya yaradıb"



"Dəyişiklik və islahatların çox radikal formada aparılması dövlət işində müəyyən problemlər yarada bilər"

- Reklamdan söz düşmüşkən, bu sahədə problemlərdən biri kimi reklamların media orqanları arasında bölüşdürülməsində ayır-seçkilinin olması halları qeyd edilir. Sizcə, yaradılan agentliyin fəaliyyətə başlaması bu problemin həllinə gətirib çıxaracaq?

- Öncə onu deyim ki, reklam sisteminə Azərbaycanı anarxiyadır. İndiyə qədər paytaxtda reklama nəzarət edən Bakı Şəhər İcra Hakimiyyəti bu sahədə faktiki olaraq anarxiya yaradıb. Bu sahədən dövlət büdcəsindən daxil olmalı olan vəsaitlər faktiki olaraq mənim-sənildir. Bakı şəhərində və ölkə miqyasında gedən reklamlar görün nə vəziyyətdədir... Biz "Reklam haqqında" qanun layihəsini hazırlayanda beynəlxalq aləmdə olan bütün qanun-

ları analiz etmişdik və ən yaxşı nə var bu qanun layihəsinə daxil etmişdik. Mən Dövlət Reklam Agentliyinin yaradılmasının bir çox problemləri həll edəcəyini düşünürəm. O cümlədən media orqanlarına reklam verilməsi məsələsində də problemlər var ki, onun da həllini həyata keçirmək lazımdır.

- Ölkənin iqtisadi sütunlarından birinin kənd təsərrüfatı sahəsi olduğu bəllidir. Bu sahədə müsbət irəliləyişlər müşahidə olunmaqla yanaşı, rayonlardan olan müriçələrdə problemlərin də olduğu görünür. Məsələn, hazırda taxıl biçini mövsümdür və bir sıra rayonlardan fermerlər biçin üçün texnika çatışmazlığından şikayətlənirlər. Bildirirlər ki, kombayn problemi taxılın vaxtında biçilməsinə

gətirib çıxarır. Nəticədə böyük miqdarda itkilərə məruz qalırlar...

- Son zamanlar kənd təsərrüfatına olan diqqət daha yüksəkdir. Kənd təsərrüfatına diqqət, birincisi, cənab prezident yüksək səviyyədə saxlayır. İkincisi, mütəmadi olaraq müşavirələr keçirilir, Prezident Administrasiyası bu işlə çox ciddi məşğuldur. Kənd Təsərrüfatı Nazirliyinin qaldırıldığı bütün məsələlər sərəncamlar və yardımlar verilməklə, vəsaitlər ayrılmaqla həll olunur. Belə bir vəziyyətdə bu sahədə heç bir problem olmamalıdır. Mən diqqət edərəm və görürəm ki, kənd təsərrüfatı məhsullarının ixracatı artıb. Ola bilsin ki, hansısa yerlərdə problemlər meydana çıxır. Məncə, bu, artıq yerli icra hakimiyyəti orqanlarının problemi. Çünki ölkəyə kifayət qədər texnika alınıb gətirilib və gətirilməkdə də davam edir. Əksər rayonlarda texnika ilə əlaqədar mərkəzlər yaradılıb. Yerli icra hakimiyyəti orqanları işləri elə qurmalıdır ki, fermerlər problem yaşamınsınlar. Taxılçılıq sahəsinə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də diqqət böyükdür. Yerlərdə ortaya çıxan problemlər çox güman ki, rayon rəhbərliyinin fəaliyyətinin yetərli olmamasından qaynaqlanır. Xatırlayırsınızsa, bir müddət öncə cənab prezident müşavirlərin birində dedi ki, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə o rayona qoyulan investisiya ilə əlaqədar qiymət verəcəyəm. Yəni rayon icra ha-

kimiyəti orqanları başa düşməlidirlər ki, kənd təsərrüfatının inkişafı onların fəaliyyətindən çox asılıdır. Əgər hansısa məsələni öz gücləri hesabına həll edə bilmirlərsə, mərkəzə müraciət etməlidirlər. Mənim demək olar ki, əksər rayonların icra hakimiyyətləri ilə münasibətim var. İnkər etmək olmaz ki, yaxşı işləyən icra başçıları var. Elələri var ki, işə can yandırılar, işlərini düzgün qura biliblər. Məsələn, Sumqayıta Zakir Fərəcovu icra başçısı təyin etdikdən sonra bu şəhərin vəziyyəti müsbətə doğru çox ciddi şəkildə dəyişib. Digər bir sıra rayonlar da var ki, belə misallar gətirə bilərik. Amma elə icra hakimiyyəti orqanları da var ki, rayonun inkişafı, kənd təsərrüfatının dirçəldilməsi, insanların yaşayışı ilə maraqlanmırlar. Elə icra başçıları var ki, elə bilirlər rayonun padşahıdırlar. Belələri yanlış yol seçiblər. Birdəfəlik bilməlidirlər ki, rayonun inkişafına onlar sorumludurlar və ölkə rəhbəri onlardan hesab soracaq.

- Bəs Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun işini necə qiymətləndirirsiniz?

- Bakının icra başçısı uzun müddətdir bu vəzifədədir. Amma təkə Bakıda reklam işinin durumuna baxanda qiymət verə bilərik ki, bu, iş deyil. Digər sahələr də var ki, vəziyyət ürəkəçən deyil. Bakının inkişafına cənab prezident tərəfindən külli miqdarda vəsaitlər ayrılır. Bakını daha da inkişaf etdirmək lazımdır.

□ Etibar SEYİDAĞA

Məhkəmədə Lapşinə "şeytan" dedilər

Həbsdə olan bloggerin cinayət işi üzrə proses davam edir

Belarusda həbs edilərək Azərbaycana gətirilən Aleksandr Lapşin növbəti dəfə hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, həbsdə olan blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Əlövsət Qasimovun sədrliyi ilə keçirilən prosesdə Lapşinin anası iştirak etməyib. O, vəkil vasitəsilə məhkəməyə məlumat verib ki, ifadə verməkdən imtina edib. Lapşinin anası bu işdə şahid qismində tanınıb.

Qeyd edək ki, Lapşin ötən məhkəmədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini etiraf edib. Aleksandr Lapşin 1976-cı il təvəllüdüdür, himayəsində 2 az-

yaşlı övladı var. O, Rusiya, Ukrayna və İsrailin vətəndaşdır. Daimi yaşayış yeri isə İsraildədir.

Məhkəmə prosesində Şuşa şəhərindən olan məcburi

köçkün Əsmər Xəlilova ifadə verib.

O, Lapşini bu hadisələrdən sonra tanıdığını deyib. "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində məcburi köçkün düşmüşəm. Ermənilər tərəfindən Şuşa şəhərində olan ata-baba mülküm dağıdılıb. Bunun nəticəsi olaraq şəhərimi də itirmişəm. Həmçinin doğum günümü də itirmişəm. 25 ildir doğum günümü qeyd etmərəm.

Azərbaycan xalqı humanist xalqdır. Lapşin bundan istifadə edib. Məcburi köçkünlərin bu şəxsə etirazı var. Bir neçə gün əvvəl Azərbaycan xalqı Füzuli rayonunda bir faciə yaşadı. İki yaşlı Zəhranın günahı nə idi? Ermənilər onu qətlə yetirib. Lapşin quldur erməniləri müdafiə edib. Ona ən layiqli cəzanın verilməsini istəyirəm"-deyə şahid bildirib.

Şuşadan olan digər məcburi köçkün Məmməd Hacıyev



də ifadə verərək deyib ki, Lapşinin məqaləsini oxuduqdan sonra ona qarşı nifrəti yarandı: "Onu şeytan kimi gördüm".

Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.

İşdə olan sənədlər tədqiq edildikdən sonra Lapşinin vəkil vəsaitlə çıxış edib. O, ekspert Almaz Bayramovanın məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. Məhkəmə vəsaiti təmin edib.

Lapşin Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönəlməli çıxış) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib. Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib.

Proses iyulun 13-də davam edəcək.

□ İ.MURADOV

İşğalçı Ermənistan ordusunun iyulun 4-də axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndini mınaatanlardan atəşə tutması nəticəsində iki dinc sakinin həlak olması, bir nəfərin isə ağır yaralanması ölkəmizdə dərin nifrətlə qarşılanıb. Azərbaycanda hər kəs cinayətkar Serj Sərkisyan rejiminin törətdiyi bu cinayəti lənətləməklə yanaşı, beynəlxalq aləmin baş verənlərə adekvat reaksiyasını tələb edir.

Həmçinin on illərdir aparılan nəticəsiz danışıqların dayandırılması, hərbi əməliyyatlara başlanılması üçün ölkə rəhbərliyinə müraciətlər ünvanlanır. Alxanlıda törədilən dəhşətli cinayət hadisəsinə hələlik dünyanın aparıcı paytaxtlarından gözlənilən reaksiya gəlməyə də, xalqı ilə eyni mövqedən çıxış edən Azərbaycan rəhbərliyi artıq operativ reaksiyasını verib. "Dünya ictimaiyyəti günahsız insanların öldürülməsinə göz yummamalıdır". Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin rəsmi twitter mikrobloqunda yazılıb.

"Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır! Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!" Bunu isə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva twitter sahifəsində yazıb.

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov öz növbəsində beynəlxalq QHT-ləri Alxanlı olayına seyrçi qalmaqda suçlayıb. N.Məmmədov özünün facebook sahifəsində bu haqda belə yazıb: "İnsan haqlarının müdafiəsini özlərinin əsas misiyası hesab edən beynəlxalq QHT-lər Alxanlı kəndini atəşə tutaraq uşaq və nəninin vəhşicəsinə qətlə ilə bağlı, görəsən, niyə ağızlarını açmışlar? Qəribədir, deyilmi?"

Rəsmi Bakı beynəlxalq aləmin insanlığa qarşı növbəti cinayətə imza atmış Ermənistan qarşı prinsipial mövqə bildirməsinə cəhdlər göstərir. Azərbaycan Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi atəşlərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub. XİN-dən virtualaz.org-a verilən məlumata görə, səfərdə "TRT", "İhlas Haber Ajansı", "MIR" Televiziyası, "Associated Press", "RIA Novosti", Amerikanın Səsi, "İnterfax", "BBC" və digər xarici KİV nümayəndələri iştirak edirlər. Habelə, səfərdə 12 dövlətin 15 hərbi atəşəsi və nümayəndəsi iştirak edir. Bu sırada ABŞ, Rusiya, Pakistan, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniyanın Azərbaycandakı səfirliyinin diplomatı var.

Belarusun paytaxtı Minskə keçirilən ATƏT Parlament Assambleyasının 26-cı il

lik sessiyasında Azərbaycan nümayəndə heyətinin düşmənin Füzulidə azyaşlı körpənin və nənesinin qətlə ilə nəticələnmiş təxribatı haqda qaldırdığı məsələ iclas iştirakçılarının diqqətinə çatdırılıb. Bunu modern.az-a açıqlamasında ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili deyib. Deputat bildirib ki, ATƏT PA-nın 26-cı illik sessiyasında 54 ölkədən 330-dən çox parlamentarı iştirak edir. Qarabağ məsələsində ədalətli mövqeyi ilə seçilən Belarus prezidenti Aleksandr Lukaşenko da sessiyadakı çıxışında Avropa ölkələrini Dağlıq Qarabağ probleminə ciddi şəkildə diqqət yetirməyə çağırıb.

Avropa Parlamentinin üç üzvü - fransalı Rəşidə Dati, sloveniyalı İvo Vayql və latviyalı İveta Qriqule Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat barədə mətbuata açıqlama veriblər. "ATƏT-in Minsk Qrupu tərəflərdən hərbi aktları dayandırmamağı tələb edir. Biz isə ATƏT-dən mülki əhalinin müdafiəsi, eləcə də Azərbaycanın ərazi bütövlüyünə riayət edilməsi istiqamətində daha konkret öhdəlik götürməsinə tələb edirik. Biz - avropalı siyasi rəhbərlər Ermənistandan əsassız və qeyri-qanuni siyasi tələblər üçün mülki əhalini hədəfə almağı tez bir zamanda dayandırmamağı tələb edirik" - açıqlamada deyilib.

ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının üzvü Donald Şuter (Donald Shooter) Ermənistan prezidenti Serj Sərkisyanə açıq məktub ünvanlayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubun bir surəti Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilib. D.Şuter balaca Zəhraya və onun nənesinin öldürülməsini qətiyyətlə pislədiyini bildirərək, Ermənistan prezidentini bu dəhşətli cinayəti pisləməyə və bu cinayəti törədənəri tezliklə taparaq məsuliyyətə cəlb etməyə, eləcə də belə faciələrin təkrarlanmaması üçün müvafiq tədbirlər görməyə çağırır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə 7 iyul tarixində paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə, habelə idarənin xaricdəki səlahiyyətli nümayəndəliklərinin fəaliyyət göstərdiyi məkanlarda Cümə namazı zamanı 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinləri-



Döyüş əmri istənilən an verilə bilər - ölkə rəhbərliyi beynəlxalq aləmdən ciddi reaksiya gözləyir

Prezident İlham Əliyev: "Dünya ictimaiyyəti günahsız insanların öldürülməsinə göz yummamalıdır"; birinci vitse-prezident Mehriban Əliyeva: "Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır!"



Elçin Mirzəbəyli: "İndiki halda Ermənistanın təxribatçı hərəkətlərinə düşmənin işğal altında olan ərazilərindəki hərbi obyektlərinə sarsıdıcı zərbələr endirməklə cavab vermək lazımdır"

nin xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.

ATƏT-in Minsk Qrupunun bəsit, qeyri-adekvat reaksiyasının ardınca Rusiya Xarici İşlər Nazirliyi də erməni vəhşiliyinə loyallaşma sərgiləyib. "Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Qarabağ münaqişəsində növbəti qan axıdılmasını qəbul etməz hesab edirik. Tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün zəruri tədbirləri görməyə çağırırıq" (Report). Rusiya XİN-in sözcüsü Mariya Zaxarova belə deyib. O, rəsmi Moskvanın Minsk Qrupunun zorakılığın dayandırılması və müzakirələrə yenidən başlamaqla bağlı son bəyanatını dəstəklədiyini bildirib.

Erməni tərəfinin heyasızlığı isə bitmək bilmir. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tigran Balayan "razılaşmalara əməl etməyəcəyi təq-

dirdə" Azərbaycanın yenə də zərbələrə hədəf olacağını alçaqcasına bəyan edib. Nazir müavini Savaş Köçəryan da eyni məzmunlu sərəmsəlmələrlə ortaya çıxıb. Erməni rəsmiləri o qədər şərəfsizdir ki, onlar 18 aylıq uşağı "yaxşı ələyib öldürmüşük" deməkdən də çəkinmirlər.

"Son hadisə bir daha sübuta yetirdi ki, Azərbaycan torpaqlarının işğalına sülh yolu ilə son qoymaq mümkün deyil. Vasitəçilərin əsas məqsədi status-kvonun qorunub saxlanması, Azərbaycanın təslimçisi sülhə sövq edilməsi üçün əlverişli zəmin hazırlanmasıdır". Politoloq Elçin Mirzəbəyli bunu qəzetimizə açıqlamasında dedi. Ekspert xatırladı ki, Rusiya münaqişədə tərəfdir və həm Azərbaycan torpaqlarının işğalında iştirak edib, həm də işğalın davam etməsinə öz təsirini qoruyub-saxlamaqdadır: "Hadisələrin inkişafı barədə

konkret fikir söyləmək çətinidir. İndiki halda Ermənistanın təxribatçı hərəkətlərinə düşmənin işğal altında olan ərazilərindəki hərbi obyektlərinə sarsıdıcı zərbələr endirməklə cavab vermək lazımdır. Eyni zamanda bir millət olaraq mövcud durumla barışmadığımızı və heç vaxt barışmayacağımızı, torpaqlarımızı hərbi yolla azad etməkdə israrlı olduğumuzu işğalçıya və bütün dünyaya nümayiş etdirməliyik".

E.Mirzəbəyli hesab edir ki, ictimaiyyət Azərbaycan hökumətindən Minsk Qrupu həmsədrlərinin vasitəçiliyindən imtina etməyi tələb etməlidir: "Azərbaycanın müttəfiqlərinin, xüsusilə də Türkiyə və Pakistanın torpaqlarımızın işğaldan azad edilməsi prosesinə üçüncü ölkənin müdaxiləsi olacağı təqdirdə Azərbaycana hərtərəfli hərbi dəstək verəcəkləri bəyan olunmalıdır. İrandan, Güney Azərbaycanda, Gürcüstanda yaşayan azərbaycanlılar öz dövlətlərindən Ermənistan qarşı sanksiyaların tətbiq edilməsini tələb etməlidirlər. Ermənistan qarşı bütün cəbhələrdə durmadan savaş açmaq lazımdır".

Aparıcı dünya paytaxtları sussa da, normal düşüncə sahibi olan bəzi əcnəbi ekspertlər Ermənistanın hərəkətlərini pisləməyə cəsarət tapırlar. "Moskva-Baku" portalına açıqlamasında məşhur rusiyalı publisist, ideoloq Aleksandr Proxanov Alxanlıda baş verən hadisələrə münasibət bildirib: "Mən Moskvadan bu zavallı qızçıq və onun nənesi qarşısında baş əyirəm. Bədii şəkildə desək, onları güllə və mermilərdən qorumağa çalışıram. Lakin bu kömək etmir. Bu gün baş verənlər Azərbaycan, elə erməni

xalqları üçün də böyük bədbəxtlikdir. Uşaqlar güllədən ölür. Bu güllələrin qurbanları sovetlərin və Qorbaçov rəhbərliyinin doğru olmayan siyasətinin qurbanlarıdır".

"Alxanlıda baş verən son hadisələr göstərdi ki, Dağlıq Qarabağ konfliktini yenidən alovlanmağa başlayır". Axar.az xəbər verir ki, bunu "Moskva-Baku" portalına açıqlamasında "Yeni Rusiya" ictimai-siyasi hərəkatının lideri Nikita İsayev söyləyib. "Dinc sakinlər arasında olan itki bu konfliktin daha təhlükəli mərhələyə keçdiyini göstərir. Biz yaxşı anlayırıq ki, bu, elan edilmiş müharibədir. Vasitəçi qrupun aktiv fəaliyyəti ilə bu konflikt bitməyəcək. Alxanlı ha-

disələri konflikt üçün barıt çəlməli ola bilər. Bunun nəticəsində bölgədəki situasiya yekun şəkildə pozulacaq, aprel hadisələrindən daha ciddi olan müharibə başlayacaq".

Bəzi erməni ekspertlər də Sərkisyan hakimiyyətinin ciddi səhvə, həm də bəşəri cinayətə yol verdiklərini fərqləndirib. "Sülh danışıqlarının aparılmadığı şəraitdə irimiqyaslı hərbi əməliyyatlar bərpa oluna bilər". Bunu "168 Jam" qəzetinə politoloq Areq Qalstyan deyib. (modern.az) Onun fikrincə, Azərbaycan torpaqlarını güc yolu ilə azad etməyə qərar versə, beynəlxalq birlik buna mane ola bilməyəcək. "Düşünürəm ki, azərbaycanlılar müharibəyə başlayarsa, beynəlxalq aləmin çağırışlarını dinləməyəcəklər. Ona görə də hər şeyə hazır olmalıyıq. Əslində vəziyyət çox ciddidir və sabah hər şey ola bilər. Minsk Qrupunu idealizə etmək də lazım deyil. Onun mexanizmləri yoxdur".

Ermənistanda da yaxşı anlayırlar ki, Azərbaycanın cavabı sarsıdıcı olacaq, aprel müharibəsindən qat-qat dəhşətli. Ona görə də çıxış yolları arayırlar, hətta Azərbaycandan beynəlxalq təşkilatlara şikayət edirlər. Ermənistanın Alxanlı sakinlərinə zərbə planının əvvəlcədən düşündürüldüyünü təsdiqləyən bir fakt da bundan ibarətdir ki, hadisədən dərhal sonra İrəvandan hadisə barədə rəsmi məlumatlar yayıldı, beynəlxalq aləmə müraciətlər edildi. Azərbaycana guya cavab zərbələri vurulduğu, itki verdiyimizi bəyan etdilər. Düşmənin qadın və uşaq qətlini belə planlaşdıracaq qədər alçaqdır. Təbii ki, onun cavabı özünə layiq olmalıdır. Bu gün xalqımız da bunu tələb edir.

Ermənistanın işğalçılıq və terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik təsirli tədbirlər görməlidir. Bunu AzərTAc-a Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev iyulun 4-də Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində həyata keçirdiyi növbəti təxribatı şərh edərkən bildirib.

R.Mehdiyev deyib ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində növbəti irimiqyaslı təxribat həyata keçirərək Füzuli rayonunun Alxanlı kəndini iriçaplı silahlardan atəşə tutub, nəticədə biri uşaq, digəri isə yaşlı qadın olmaqla, iki nəfər qətlə yetirilib, bir nəfər yaralanıb, əhalinin mülkiyyətinə xeyli ziyan dəyib: "Bu növbəti qanlı cinayət Ermənistanın hərbi-siyasi rejiminin terrorçu mahiyyətini, qeyri-insani və cinayətkar simasını bir daha açıq şəkildə bütün dünyaya nümayiş etdirib".

PA rəhbəri qeyd edib ki, son illər Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli istiqamətində söylədikləri daha da gücləndirib: "Prezident İlham Əliyevin qətiyyətli, prinsipial və düşünülmüş siyasəti sayəsində dövlətimiz həm diplomatik, həm də hərbi sahədə mühüm üstünlüklər əldə edib. 2016-cı ilin aprelinə Ermənistan ordusunun davamlı təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı minlərlə hektar torpağın, strateji yüksəkliklərin işğaldan azad olunması ilə nəticələnib. Tarixi aprel qələbəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dönüş nöqtəsi olub, danışıqlar prosesində ölkəmizin mövqeyini əsaslı şəkildə möhkəmləndirib".

R.Mehdiyev vurğulayıb ki, bu gün işğaldan azad olunmuş və təhlükəsizliyi təmin edilmiş ərazilərimizə yenidən həyat qaydır: "Prezident İlham Əliyevin tapşırığına əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi qısa müddətdə bərpa olunub və kənd sakinlərinin istifadəsinə verilib. Cocuq Mərcanlı öz yurdlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı, bütün cəmiyyətimiz üçün əzəli torpaqlarımıza qayıdışın simvoluna çevrilib".

O qeyd edib ki, uzun illərdir regionun siyasi və iqtisadi həyatından təcrid olunmuş, iqtisadi tənəzzül, sosial gərginlik şəraitində yaşayan Ermənistan indi həm də siyasi və hərbi sahədə ardıcıl məğ-



Ramiz Mehdiyev erməni təxribatı ilə bağlı xüsusi bəyanat verdi

Prezident Administrasiyasının rəhbəri: "Artıq proseslər dözülməz həddə çatıb"



lubiyətlə üzləşir: "Mövcud vəziyyət S.Sərkisyan cinayətkar rejiminin ölkə daxilində və xaricdə dayaqlarını ciddi şəkildə sarsıdıb. Görünür, Sərkisyan dinc azərbaycanlı əhaliyə qarşı davamlı şəkildə qanlı cinayətləri sanksiyalaşdırmaqla bir tərəfdən daxilə ona qarşı olan təzyiqləri neytrallaşdırmağa və hakimiyyətinin ömrünü uzatmağa, digər tərəfdən isə qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlı əhalidə vahimə, psixoloji gərginlik yaratmağa çalışır.

Əslində bu, uzun illərdir Ermənistanın cinayətkar rejiminin dinc azərbaycanlı əhaliyə qarşı terror və soyqırımı siyasətinin davamıdır. 1992-ci ildə Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərində, Xocalı şəhərində həyata keçirilmiş soyqırımları, habelə Azərbaycanın müxtəlif bölgələrində törədilmiş çoxsaylı terror aktları Ermənistan dövlətinin soyqırımı və terror siyasətini, əsl faşist mahiyyətini ifşa etmiş faktlardır. Sonrakı illərdə də bu siyasət ardıcıl şəkildə davam etdirilmişdir. 2016-cı ilin aprelinə Ermənistan hərbi birləşmələri cəbhə xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuş, nəticədə 5 dinc sakin qətlə yetirilmiş, 30-dan artıq insan yaralanmışdır".

R.Mehdiyev bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurası başda olmaqla, dünyanın nüfuzlu təşkilatlarının tələb və çağırışlarını qulaqardına vurur, beynəlxalq qanunvericiliyi pozur, 25 ildir ki Azərbaycan ərazilərini işğal altında saxlayır: "Təəssüf ki, beynəlxalq birlik, bilavasitə problemin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri bu günə kimi işğal faktının aradan qaldırılması və ədalətin bərpa olunması istiqamətində heç bir təsirli addım atmayıblar. Baxmayaraq ki, dünyanın müxtəlif nöqtələrində baş verən analogi münaqişələrin qısa zamanda tənzimlənməsi, işğalçının cəzalandırılması, ona qarşı müxtəlif təsirli sanksiyaların tətbiq edilməsinə dair çoxsaylı faktlar mövcuddur.

Azərbaycana qarşı bu dərcədə açıq ikili standartların səbəbi nədir? Nəyə görə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın getdikcə azğınlaşan terror və soyqırımı siyasətinə, dinc insanlara qarşı amansız davranışına göz yumur və adekvat reaksiya vermirlər? Hansı səbəbdən bu ölkəyə qarşı sanksiyalar tətbiq olunmur, məcburetmə tədbirləri həyata keçirilmir? Hər fürsətdə insan hüquq və azadlıqlarını əlində bayraq edərək müstə-

qil dövlətlərə qarşı kampaniya həyata keçirən dairələrin, onların təsiri altında olan hüquq-müdafiə təşkilatlarının qadın və uşaqların qəddarcasına qətlə yetirilməsinə biganəliyi, laqeyd və susqun münasibəti nə ilə bağlıdır?


Əminliklə demək olar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar siyasəti, cəzasızlıq mühiti

Ermənistanın hərbi-siyasi rejiminin yeni cinayətlərini şərtləndirən başlıca səbəblərdir. Dünya birliyinin qətiyyətli və təsirli siyasəti Ermənistan hakimiyyəti nəinki beynəlxalq təşkilatların qərar və qətnamələrini icra etməkdən boyun qaçırır, eyni zamanda, beynəlxalq humanitar hüququn, o cümlədən Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Cenevrə konvensiyalarının, onlara 1 saylı əlavə protokolun tələblərini, Uşaq Hüquqları haqqında Konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı cəza tədbirləri həyata keçirir".

Onun sözlərinə görə, mövcud realıq onu göstərir ki, artıq proseslər dözülməz həddə çatıb. Ermənistanın işğalçılıq, dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik qətiyyətli olmalı və vaxtı uzatmadan təsirli tədbirlər həyata keçirməlidir. Artıq dərk etməyin vaxtıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi döndürülmüş münaqişə deyil və hər an yenidən alovlanma, bütün region üçün ciddi fəsadlar törədə bilər: "Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycan dövləti işğal faktı ilə heç vaxt barışmayacaq, öz torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək, ərazi bütövlüyünü və əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir. Bu, sadəcə, söz deyil, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilmiş prinsipial və dəyişməz mövqedir. Beynəlxalq birlik, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın cinayətkar rejimi bu realıq dərk etməlidirlər".

Katolikos "mərhəməti" və içimizdəki soyuqluq

Zahid SƏFƏROĞLU
 zsafaroglu@gmail.com



Düşmən mərmisindən qətlə yetirilən 2 yaşlı Zəhranın bu gün üçüdü. Atəşkəs dövrünün ən balaca qurbanı oldu mələksimə Zəhramız. Mənfur ermənilər bu çocuğa qiyməqlə bəşər tarixində daha bir antirekord imza atdılar. Təəccüblü deyil. Ermənistan adlı saxta və işğalçı dövlətin başında Serj Sərkisyan kimi Xocalı canisi, türk qanına susamış bir qatil durursa, nəyə təəccüblənək ki?

İnsanlığa əleyhinə olan bu cinayətə bütün ermənilərin katolikosu II Qareginin reaksiya verməməsi də gərəkdir, təəccüblü olmasın. Yeri gəlmişkən, QMI sədrinin öz bəyanatında ondan bu qətləməyi umması artıqdır. Qaregin bu ilin əvvəlində şəhid əsgərimiz, Milli Qəhrəman Çingiz Qurbanovun cəsədinin 40 gün erməni tərəfdə saxlanmasına və təhqir edilməsinə etiraz bildirmədisə, öz soydaşlarına bunun Allah dərgahında böyük günah olduğunu xatırlatmadısa, ondan Alxanlı faciəsinə görə təəssüf gözləmək absurd olmazmı?

Olar. Həm də o səbəbə ki, Zəhranın qətlini, qatillərini pisləmək - işğalçı, zorakılıq, terroru pisləmək deməkdir ki, bu da erməni xislətinə yaddır. Erməni katolik kilsəsi, Eçmiədzin 200 ildən çoxdur türk soyuna qarşı cümlə cinayətlərin və terror aktlarının başında duran əsas ideoloji mərkəzdir. O zaman nəyi qoyub nəyi axtarıq? Terrorbaşından mərhəmət hissi, insanlıq, rəhm ummağa dəyməz.

Yəni katolikosun susunluğu erməniyə görə nə qədər normal, təbiidirsə, bizə görə bir o qədər təəccüblü deyil. Bir az təəccüblüsü bizim özümüzün bu qan donduran olaya münasibətimiz oldu. Doğru, çoxumuzun üreyimiz ağrıdı, qəlbimiz göynədi bu olaydan dolayı. Hələ də göynəyir. Ancaq Alxanlı allahsızlığını özününkü saya bilməyən "özümüzkülər" də az olmadı. Məsələn, bəzi yerli telekanallar heç olmasa, bircə günlüyə əyləndirici-şənəndirici verilişlərini təxirə salmadı. Çalib-oynamaqlarından, oxumaqlarından həmin gün də qaldımlar.

Bakının mərkəzi Nizami küçəsində ("Toqrovı") hətta Zəhra dəfn edilən gün sanki açığa konsert düzenlənmişdi. Elə bil paytaxtın bu kosmopolit və ballast hissəsinin Azərbaycana, onun xalqına, bu xalqın dərs-sərinə daxil yoxdu. Zətən, orada heç azərbaycanca hansısa lövhəyə, yazıya, danışığa da artıq rast gəlməzsən...

Beləcə məsum Zəhranın qətli də bizi yaxşıca birləşdirə bilmədi. Deyilə bilər ki, ölkədə matəm elan olunmadığı üçün buna lüzum yox idi. Fəqət, hüzn saxlamaq, dərdi bölüşmək, dərdi içindən keçirib yaşamaq üçün mütləq "yuxarı"nın izni, direktivimi lazım?

Yox, əlbəttə ki. Bundan ötrü vicdanın səsinə, öz daxili səsinə qulaq asmaq kifayət etməli idi axı. Sabah Vətən müharibəsi başlayanda necə olacaq bəs? Yenə göstərişlə kədərənib sevinəcəyikmi? Bunu yazırıq, amma o biri yandan yada düşür ki, müharibə vəziyyətində olan bir millətin ziyalıları əgər indi də "bakılı-qeyri-bakılı" söhbəti edirsə, hansı həmrəylikdən danışırıq?

Müxtəsəri, mələksimə Zəhranın ölümü toplum üçün növbəti test oldu. Əfsus ki, bu testdən hamı çıxıb bilmədi. Heç də hamı anlamadı ki, 2 yaşlı Zəhranın faciəsinə biganə qalmaqla erməni işğalına biganə qalmaqla deməkdir! Azərbaycan ordusuna, əsgərimizə biganə olmaq, onun qələbə əzminə şəkk gətirmək deməkdir!

Şübhəsiz ki, körpənin qisası körpə öldürməklə alınmaz. Əks halda, biz o murdar ermənilər tək bəşər cildindən çıxıb, insanlığın dibinə yuvarlanmış olarıq. İnşallah, Zəhranın qisası tezliklə və layiqlicə alınar: azı, 10 işğalçı əsgər cəhənnəmə vasil edilməklə, ərazilərimizin növbəti və daha böyük parçasının işğaldan azad edilməsi ilə.

Bu günü yaxınlaşdırmaq hər birimizin borcudur. Mütləq deyil ki, əldə silah tutasan. Xalqın dərd-səri ilə yaşamaq, bacardığını, əlindən gələni eləmək, dünyaya səsimizi çatdırmaq yetər. Bircə, ümumi dərdə, ümumi hədəfə qarşı laqeyd, biganə olmamaq lazımdır!

Yanılmırıqsa, İslam peyğəmbəri (s) buyurub ki, "Zülmə qarşı mübarizə aparın, bunu bacarmırsızsa, sözlə deyən, bunu da edə bilmirsinizsə, sözü üreyinizdə saxlayın, zamanı gələndə deyərsiniz". Zülmə susqun olanlardan olmayaq. Heç olmasa, üreyimizdə etiraz edək...

Daxili işlər orqanları tərəfindən mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin işə olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin mart ayının 24-də Sulutəpə qəsəbəsində yerləşən mənzillərdən birindən 8 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları və televizor oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş şəxslər - Ramiz Abbasov və Toğrul Abbaslı saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, R.Abbasov və T.Abbaslı gecə saatlarında qeyd edilən mənzildə işıqları yandırdığını görərək oradan oğurluq etmək qərarına gəliblər. Saxlanılan şəxslər qızıl-zinət əşyalarını və televizoru əvvəldən tanıdıqları Nəriman adlı şəxsə dəyər-dəyməzinə satdıqlarını bildiriblər. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qeyd edilən şəxslərdən qızilları və televizoru oğurluq olduğunu biliblə almadıqda şübhəli bilinən Bakı şəhər sakinini Nəriman Kərimov da saxlanılaraq istintaqa təqdim olunub. Saxlanılan şəxslərin ətraflarında aparılan sonrakı əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, onlar müxtəlif vaxtlarda Xəzər rayonunun "Albalıq" yaşayış massivində yerləşən 5 fərdi yaşayış evindən də oğurluq ediblər. Qeyd edilən faktlarla bağlı zəruri istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son aylar oğurluq faktları ilə bağlı xəbərlər səngimdir. Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri, sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, oğurluq tamah niyyəti ilə törədilən cinayətdir: "Oğurluğun başlıca motivi tamahdır. Cinayət tərkibini yaradan başlıca amillərdən biri motivdir. Oğurluqda motiv tamahdır. Mənzil oğurluqlarında, şəxsi əmlakların oğurluğunda, dövlət əmlaklarının oğurluğunda da motiv tamah-

Sabiq polis rəisi oğurluqların artmasının səbəblərindən danışdı

Mahmud Hacıyev: "Tamah motivini yaradan amillərdən biri də işsizlik, sosial-iqtisadi problemlər, narkomaniyaya qurşanma, içkiyə meyillikdir"



dır. Tamah motivi ilə bağlı baş verən cinayətlərin ölkələr üzrə statistikasına baxdıqda motivi yarıdan müəyyən əlamətlər toplusu nəzərə çarpır. Son dövrlər törədilən oğurluq cinayətlərini əvvəllər məhkum edilməyən şəxslərin törətdiyi aydınlaşır. Tamah motivini yaradan amillərdən biri də işsizlik, sosial-iqtisadi problemlər, narkomaniyaya qurşanma, sərxoşluğa meyillikdir. Belə amillər tamah motivini yaradır və bu halda cinayətkar ələmin ünsürləri kənar qalır, cinayəti bu ələmdən kənar şəxslər törədir, oğurluq edir".


M.Hacıyev deyir ki, cinayət etmək cinayətkarın xarakteridir. Onun maddi imkanı yaxşı və ya pis olsa da, cinayət törətməyə gedir: "Cinayət faktları gizli və ya aşkar surətdə baş verir. Cinayətin üstünün tez bir zamanda açılması da bu məqamdan çox vaxt asılı olur. Xuliqanlıq, soyğuncu-

luq aşkar surətdə, oğurluq faktı isə gizli şərətdə baş verən cinayətdir. Xüsusən mənzil oğurluqları gizli şərətdə baş verən cinayətdir. Açılması da ona görə çox vaxt aparır, istintaq müddəti uzanır. Aşkar surətdə törədilən cinayətlərin açılma statistikasına isə gizli surətdə törədilən cinayətlərin açılma statistikasından fərq həmişə olur. Aşkar surətdə törədilən cinayətlərin üstü daha tez və daha çox açılır. Oğurluq gizli surətdə baş verəndən üstünün açılması da bir qədər çətin olur. Oğurluq əvvəlcədən bir və ya bir neçə şəxs tərəfindən planlaşdırılan cinayətdir. Oğurluq əvvəlcədən hazırlıqlar görülür. Mənzil, oğurluğun baş verəcəyi məkan nəzarətə götürülür. Mənzil sahibi nə vaxt gedir, nə vaxt gəlir, mənzildə neçə nəfər yaşayır, nə vaxt mənzildə heç kim olmur və s. bu kimi məsələlər aydınlaşdırılır.

Mənzilə haradan, nə vaxt girmək aydınlaşdırılır. Hazırlığın özündən baş vermiş cinayətin açılma ehtimalı da çox asılıdır. Əgər hazırlıqsız oğurluq olubsa, üstünü açmaq bir qədər asan olur. Oğurluğa uzun zaman hazırlıq görülsə, hər bir detal nəzərə alınbasa, belə cinayətin üstünün açılması da çətin olur".

Mərkəz rəhbəri oğurluq məkanlarının fəsilərə görə dəyişdiyini də söylədi: "Öz təcrübəmdən deyirəm ki, oğurluq cinayətlərinin sayı yay fəsilində artır. Bunun əsas səbəbi odur ki, yayda bir çox vətəndaşlar şəhər evlərini qoyub şəhər kənarındakı bağ evlərinə, müxtəlif turistik zonalara istirahətə gedirlər. Evləri boş, nəzarətsiz, sahibsiz qalır. Oğurlara "nakolka" verənlər olur. Məsələn, məlumat verir ki, 5-ci gün axşam filankəs yığışdı, ailəsi ilə birgə bağına getdi, 2 gün ərzində evə qayıtmaq ehtimalı yoxdur. Oğurlar da gəlib işlərini görüb gedirlər. Ona görə də yayda oğurluqlar daha çox şəhərdə baş verir. Qış aylarında isə əksinə, şəhər ətrafındakı bağlardakı villa, evlərdə oğurluq daha çox olur. Çünki müəyyən mənada sahibsizlik olur, oğurlar da gəlib işlərini görüb gedirlər".

M.Hacıyev deyir ki, oğurluq hallarından şübhələnən üçün kameralardan, siqnalizasiya sistemindən, mühafizə polisinin xidmətindən istifadə etmək olar: "Belə sistemlər olan yerdə oğurlar həmin ərazilərə çox girişmirlər. Yeni



Deputatın qohumu olan iki qardaş yol qəzasında həlak oldu

Iyulun 6-sına keçən Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində dəhşətli yol qəzası baş verib. 99 AU 738 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili yanacaq doldurma məntəqəsinə daxil olarkən sürücü idarəetməni itirib və maşın yanacaq doldurmaq üçün dayanan "Şacman"a çırpılıb.



Nəticədə "Daewoo"-da olan 1992-ci il təvəllüdü Hacızadə Rövşən Behbud oğlu və qardaşı, 1991-ci il təvəllüdü qardaşı Hacızadə Üzeyir Behbud oğlu, həmçinin onların xalası oğlu, 1995-ci il təvəllüdü Həsənov Həsən Bayramlı oğlu həlak olub. Digər sənişin, 1995-ci il təvəllüdü Qurbanov Nicat İsa oğlu isə ağır bədən xəsarəti alıb.

Vəfat edən Həsən Həsənov və yaralanan Nicat Qurbanov hərbi xidmətinə başa vurub evlərinə dönmüşlər. Rövşən və Üzeyir Hacızadə isə hərbi xidmətdən qayıdan qohumlarını Bakıya gətirmiş. Bu zaman onun əsgər yoldaşı Nicat Qurbanovu da özləri ilə gətiriblər. Həlak olan qardaşlar Şəmsəddin Hacıyevin qardaşı nəvələridir.

tikillərin əksəriyyətində mərkəzi kamera nəzarət sistemi var. Giriş-çixış, qaraj 24 saat mühafizə olunur. Belə ünvanlarda oğurluq

demək olar ki, baş vermir. Təəssüf ki, insanların maddi durumu çox vaxt bu xərclərə imkan vermir".

□ E.MƏMMƏDƏLİYEV

Cahangir Hacıyev ən pis "zon"da - vəkili danışdı

180 milyon manatlıq səhmə sahib Cahangir Hacıyev dözülməz şəraitdə saxlanılır; Hacı Məmmədov haqda xəbərlər gizlədilir

Daxili İşlər Nazirliyinin keçmiş polkovniki, çoxsaylı sifarişli qətlər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı kimi ömürlük məhkum olunan Hacı Məmmədovla Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev hazırda həbs həyatı yaşamaqdadırlar. H.Məmmədov 2005-ci ildə həbsə alındıqdan sonrakı 10 ildə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlandı. H.Məmmədovun özü də MTN təcridxanasından köçürülməsini ara-sıra tələb edirdi.

Eldar Mahmudov vəzifəsindən çıxarılandıqdan sonra Hacı Məmmədovda qəfil vərem yoxlaması aparıldı və onu bu dəfə də ömürlük məhbuslar üçün nəzərdə tutulan məkana - Qobustan həbsxanasına aparmadılar. Onu Penitensiar Xidmətin vərem xəstəliyinə yoluxmuş məhbuslar üçün nəzərdə tutulan 3 sayılı cəzaçəkmə müəssisəsinə ("tubzon") göndərdilər. Bu gündərişə qədər H.Məmmədovdan xəbərlər onun ailə üzvləri tərəfindən mətbuata açıqlanırdısa, hazırda belə xəbərlər kəsilib. H.Məmmədov haqda xəbər yox-

dur. Halbuki MTN-də saxlandığı illər ərzində onun məşğuliyyətindən tutmuş nə yeyib içməsinə qədər məlumatlar mətbuat səhifələrinə qədər gəlib çatırdı. Hazırda isə H.Məmmədov 7 qapı arxasında gizlədilmiş arestant statusundadır.

Vaxtilə onun qurbanlarından olmuş, həbsinin gerçəkləşdirilməsini zəruri edən oğurluq obyektinə Zamirə Hacıyevanın həyat yoldaşı haqda həyəcanlı xəbərlər var. Vəkili deyir ki, 1 aydır ki, Cahangir Hacıyev dözülməz şəraitdə saxlanılır. Cahangir Hacıyev 1 ay əvvəl adı Azərbaycan



ictimaiyyətinə yaxşı bəlli olan 13 sayılı cəzaçəkmə müəssisəsində saxlanılır. Daş karxanaları ilə əhatələnən, yolsuzluğu, yayda su, qışda isitmə sistemi problemi olan müəssisəyə göndərilənlər faktiki olaraq cəza müddətində işgəncələrlə üz-üzə qalırlar. **Vəkili Aqil Layıcov deyir ki, ötən 1 ay ərzində 2 dəfə müvəkkili ilə**

görüşə gedib: "Birinci dəfə gəndə onu saatlarla gözleməli oldum. Xəstədir, səhhətində çox ciddi problemlər var. 13 sayılıda sağlam adam nəfəs almağa çətinlik çəkir. İsti, bir tərəfdən də daş karxanalarından göyə qalxan toz-tozanaq nəfəs almanı kəskin çətinləşdirir. Cahangir Hacıyev Haşimoto sindromundan əziyyət çəkir. Havasızlıq onun üreynindəki problemin dərinləşməsinə səbəb olub. Səhhəti yaxşı deyil. Tənginəfəslikdən əziyyət çəkir".

Vəkili deyir ki, C.Hacıyevə 13 sayılı həbsxanada tibbi yardım göstərilir. Amma bunun onun sağlq durumunun yaxşılaşması üçün əhəmiyyəti yoxdur: "Orada Cahangir Hacıyevə nə qədər yardım göstərilirsə də, şərait elədir ki, xəstəliklərin dərinləşməsinə səbəb olur".

A.Layıcov deyir ki, C.Hacıyevin digər cəzaçəkmə müəssisəsi-

nə köçürülməsi üçün müraciətlər edib: "Ölkə başçısına, ədliyyə nazirinə, Penitensiar Xidmət rəhbərlərinə müraciətlər etmişik. Cahangir Hacıyevin hazırda səhhəti kritikdir, xəstəliyi ilə əlaqədar kəskin çəki itirib. Onunla cəzaçəkmə müəssisəsində hər iki görüşüm zamanı həkim müdaxiləsi olub. Nəfəs ala bilmir".

Vəkili bildirir ki, Cəzaların İcra Məcəlləsinə (CİM) görə, məhkum olunmuş şəxslər evlərinə yaxın yerdə cəza çəkməlidirlər: "Cahangir Hacıyevin hazırda saxlandığı cəzaçəkmə müəssisəsi onun evinə ən uzaq müəssisədir. Bunu bilərəkdən ediblər. Ora onu qəsdən köçürüblər, çünki orada şəraitəzlilik var, nəfəs belə almaq çətinidir. Üstəlik, həmin cəzaçəkmə müəssisəsində həddən artıq yüklənmə var. Məsələn, 20 nəfərlik barakda 40 nəfər saxlanılır. Müəssisə 600-700 nəfər üçün nəzərdə tutulubsa, orada 1200-1400 nəfər saxlanılır".

A.Layıcov deyir ki, C.Hacıyevə qarşı irəli sürülən ittihamlar ibtidai istintaq zamanı, sonradan məhkəmədə təsdiqini tapmayıb: "Deyirdilər ki, guya Cahangir Hacıyev külli miqdarda mənimsəməyə yol verib. Amma sübut edə bilmədilər. Ona

görə də məhkəmə ittihamedicini hökm çıxarsa da, müsadirə haqda qərarı vermədi. Yazırlar ki, dəymiş zərər ödənsin. Amma həmin zərərin nədən ibarət olduğunu bilmir. Şəxsin və şəxslərin pul mənimsəməsinə dair sübut müəssisəsində hər iki görüşüm zamanı həkim müdaxiləsi olub. Nəfəs ala bilmir".

Vəkili deyir ki, C.Hacıyev həbs edilən zaman əvəzləşdirmə üçün ona və ailəsinə məxsus səhmlər götürüldü: "Həmin səhmlərin real bazar dəyəri 180 milyon manat idi. Demişdilər ki, guya səhmləri əvəzləşdirmə üçün götürürlər. Sonra isə aydın oldu ki, səhmləri əvəzləşdirmə üçün götürməyiblər, faktiki olaraq aldadıb səhmləri alıblar. Məhkəməyə verib səhmlərin böyük bir hissəsini qaytardıq. Qalan 40-50 milyonluq hissəsini də məhkəmə absurd qərarla qaytarmadı".

Vəkili bildirir ki, Bakı Apelyasiya Məhkəməsinin müvəkkili haqda qərarın Ali Məhkəməyə kasasiya şikayəti hazırlayıblar. Qeyd edək ki, C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

□ E.MƏMMƏDƏLİYEV

"ABŞ lazım gələrsə, nüvə silahları və ballistik raket proqramlarının qarşısını almaq üçün Şimali Koreyaya qarşı hərbi gücdən istifadə edə bilər". Bu barədə ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Heyli bildirib. Eyni zamanda o, Vaşinqtonun Şimali Koreyaya qarşı yeni sanksiyalar irəli sürəcəyini deyib.

ABŞ hökuməti Şimali Koreyanın raket sınaqlarının BMT TŞ-nin qadağalarına zidd olduğunu bəyan edib. ABŞ-ın BMT-dəki təmsilçisi deyib ki, Pxenyana diplomatik həll yolları sürətlə qapanır. Və əlavə edib ki, Vaşinqton özünü və müttəfiqlərini qorumaq üçün bütün imkanlardan istifadə edəcək. Onlardan biri də hərbi gücdür.

Qeyd edək ki, Şimali Koreya 1970-ci illərdən uzaqmənzilli raketlər əldə etməyə başlayıb. 1984-cü ildə raket sınaqlarına start verib, 2006-cı ildə isə "nüvə dövləti" olduğunu elan edib. Pxenyanın nümayiş etdirdiyi yük maşınına yerləşdirilmiş "KN-08" raketləri 3 mərhələli uçuş həyata keçirərək 11 500 km məsafəni vura bilmək qabiliyyətindədir. "KN-14" raketləri isə 10 min km məsafəni vura bilər. Ancaq bu raketlər hələlik sınaqdan keçirilməyib. İyulun 4-də Şimali Koreya qitələrarası raket sınağı keçirib. Dövlət televiziyası sınağın uğurlu olduğunu, "Hwasong-14" raketinin "dünyanın istənilən nöqtəsinə vura biləcəyini" bəyan edib. BBC-nin məlumatına görə, ABŞ ekspertləri bu raketlərin imkanlarının deyildiyi qədər olmadığını, amma ABŞ-ın Alyaska ştatını vura biləcəyini qeyd edirlər. Şimali Koreya bundan 5 il əvvəl, 2012-ci ildə "KN-08" və "KN-14" adlı qitələrarası raketlərin sınağını keçirib.

Son sınaqlarla faktiki olaraq Şimali Koreya dünyaya ye-

"Şər üçbucağı"nın 3-cü bucağı

Vaşinqton Şimali Koreya dilemması qarşısında



ni "toxunulmaz güc" olduğunu nümayiş etdirib. Çünki qanadlı qitələrarası raketlər və nüvə başlıqları bir qayda olaraq dövlətlərin qoruyucu qalxanı hesab olunur. Ancaq ABŞ Şimali Koreyanın nüvə dövləti olmasına qarşıdır və bunun üçün lazımı addımları atıb. Uzun müddət Şimali Koreya ABŞ-ın və onun Uzaq Şərqdəki müttəfiqlərinin bir nömrəli təhlükə qaynağı olub. Yeri gəlmişkən, Şimali Koreya ABŞ-ın 41-ci prezidenti Corc Buş tərəfindən "şər üçbucağı" adlandırılan 3 ölkədən biridir. 2002-ci ildə, 11 sentyabr hadisələrindən 4 ay sonra prezident Corc Buş İran, İraq və Şimali Koreyanı "şər üçbucağı" adlandırıb. Həmin

vaxtdan az sonra, yeni 2003-cü ildə ABŞ İraqı işğal edib. Sonrakı illərdə isə Şimali Koreya və İran ABŞ-ın müharibə elan etməyə hazırlaşdığı ölkələr olub.

Ancaq həmin vaxt ABŞ ordusunun İraq və Əfqanıstanda "ilişib qalması" Vaşinqtonun "şər üçbucağı" ilə hesablaşmasını ertələdi. Hətta 2006-2007-ci illərdə ABŞ ordusu İrana hava zərbələri endirməyə yaxın olsa da, şərtlər uyğun olmadı və açıq hərbi müdaxilə baş vermədi. Bunun bir səbəbi də o idi ki, o zaman ABŞ kəşfiyyatı İranın nüvə proqramını dayandırdığını bəyan etdi. Sadəcə, dinc nüvə zənginləşdirilməsi prose-

sinin davam etdirildiyini açıqladı.

2006-cı ildə Şimali Koreya nüvə silahı əldə etdiyini bəyan etdi. ABŞ bu açıqlamaya ciddi təpki göstərsə də, Yaxın Şərqdəki vəziyyət və Buşun reytinginin kəskin düşməsi ABŞ-ın daha bir ölkəyə hərbi müdaxilə başlamasına imkan vermədi. 2008-ci ildə isə iqtidara demokratlar partiyası və onun lideri Barak Obama gəldi. Üstəlik, dünyada başlayan iqtisadi böhran, Rusiya ətrafında gərginlik, Gürcüstan müharibəsi və təsirləri dünyanın diqqətini "şər üçbucağı" ölkələrindən yayındırdı.

Ancaq maraqlıdır ki, "şər üçbucağı"na daxil olan və hər-

və eyni zamanda faktiki olaraq Suriyaya əsgər göndərməklə Bəşər Əsədin iqtidarda qalmasını təmin edib. İsrailin Livanda yeni hərbi əməliyyatlara başlaması, eyni zamanda İranın bölgədə təsir gücünə zərbə vurmaq məqsədi daşıyacaq. Bu mənada indi Suriyada İran və ABŞ arasında açıq olmasa da, gizli müharibə gedir.

İndi isə "şər üçbucağı"nın 3-cü ölkəsi olan Şimali Koreya ilə qarşıdurma var. Vaşinqtonda düşünülür ki, Şimali Koreyanın qitələrarası ballistik raketlərə və nüvə başlıqlarına sahib olması bütövlükdə regionla yanaşı, ABŞ-ın özü üçün də ciddi təhdid deməkdir. Doğrudur ki, Şimali Koreyanın nüvə sınaqları BMT TŞ-nin qərarlarına ziddir, Pxenyana qarşı BMT-nin hərbi müdaxilə qərarı verməsi mümkün deyil. Çünki Çin və Rusiyanın ABŞ-ın hərbi müdaxiləsinə imkan verəcəyi inandırıcı deyil. Ötən müddətdə Şimali Koreyaya qarşı müdaxiləni təxirə düşməsinin səbəblərindən biri də budur. Şimali Koreya mövzusu ABŞ üçün sözün həqiqi mənasında ciddi başağrısına çevrilib. Vaşinqton Pxenyanın nüvə dövlətinə çevrilməsinə həzm etmək istəmir. Ancaq eyni zamanda regionda böyük fəlakət riski olan müharibəyə də risk edə bilmir. Apreldə Tramp hərbi gəmiləri Koreya sahillərinə göndərərək bir çox ekspertlər ABŞ-ın Koreyanın hərbi obyektlərini vurması ehtimalından danışdı, ancaq Şimali Koreya rəhbərliyi hər dəfə Amerikanı böyük müharibə ilə hədələyir.

□ Kənan RÖVŞƏNOĞLU

Putin partiyasından imtina edir-yeni seçki planı

Onun hakim partiya olan "Vahid Rusiya"nın deyil, "xalqın namizədi" kimi seçkilərə qatılmaq planının olduğu deyilir

Rusiyanın dövlət başçısı Vladimir Putinin 18 mart 2018-ci ildə ölkəsində keçiriləcək prezident seçkilərindəki planı məlum olmağa başlayıb. Belə ki, müxalifətönlü və iqtidara yaxın bəzi mətbuat orqanlarında dərc olunan xəbərlərə görə, Kreml sahibi bu seçkilərdə iddiasını növbəti dəfə ortaya qoyacaq.

Hətta yayılan xəbərlərdə Putinin hakim partiya olan "Vahid Rusiya"nın deyil, "xalqın namizədi" kimi seçkilərə qatılmaq planının olduğu deyilir. Buna səbəb kimi də, onun xalq arasındakı reytinginə olan inam göstərilir. İstənilən halda Kreml sahibinin gələnləki seçkilərdə ona qarşı güclü bir rəqib olmayacağını indidən təxmin etdiyi bildirilir.

Ekspertlər Kreml sahibinin namizəd olacağı təqdirdə seçkilərdəki qalibiyyətini proqnozlaşdırırlar. Lakin bunun rus xalqına və dünyaya xoş heç nə verməyəcəyini qeyd edirlər.

Hazırda dünyanın əsas problemlərinin mərkəz fiquru olan Putinin növbəti prezidentlik dönəminin problemlərin həll olunmayacağı, əksinə, daha da artacağı anlamına gələcəyi vurğulanır.

Politoloq Elçin Mirzəbəyli Rusiyada Putinə alternativ qüvvənin olmadığı qənaətinə deyir: "Xalqın namizədi" seçki prosesində hüquqi anlayış kimi istifadə edilə bilməz. Rusiyada da Azərbaycanda olduğu kimi prezidentliyə namizədlər siyasi partiyalar, siyasi partiyaların bloku, təşəbbüs qrupları və namizədlərin özü

tərəfindən irəli sürülə bilər. "Xalqın namizədi" isə ən yaxşı halda seçki şüarı ola bilər. Hazırda Rusiyada prezident seçkilərində Putinlə rəqabət apara biləcək ikinci qüvvə yoxdur. Putin seçkiyə faktiki olaraq alternativsiz qatılacaq. Bu, Rusiya kimi nəhəng bir dövlət üçün müsbət tendensiya deyirmi? Təbii ki, yox. Bu, Rusiyanın siyasi potensialının olmamasını nümayiş etdirən bir faktordur. Diger tərəfdən, Putinin namizədiyinə irəli sürülməsi seçkilərin nəticələrinin öncədən qarantıya altına alınmasıdır. Rusiya kimi siyasi texnologiyalardan kasad bir ölkədə demokratik imic naminə ehtimallara yer saxlamırlar. Putinin seçkilərə yenidən qatılması Rusiya üçün indikindən fərqli heç nə vəd et-

mir. Rusiyanın siyasi elitəsi əsasən 90-cı illərin, kriminal avtoritetlərin istiqamətindəndir. Rusiya kimi mühitdə formalaşmış. Bu üslub Rusiyanın həm daxili, həm də xarici siyasətində özünü büruzə verir. Putinin yenidən prezident seçilməsi o deməkdir ki, bu üslub dəyişməyəcək. Daha öncə də qeyd etdiyim kimi, Putin faktiki olaraq seçkilərə alternativsiz qatılacaq. Seçki ərəfəsində çox güman ki, Rusiyanın xarici düşmənləri amili gücləndiriləcək, xarici təhlükəyə qarşı dayana biləcək yeganə liderin yalnız Putin olduğu önə çəkiləcək, əzələ nümayiş üçün müəyyən addımlar atılacaq, imperiya ambisiyaları qabardılacaq, təbliğat maşını gecə-gündüz zombiləşdirmə siyasətini davam etdirəcək və



Rusiya ictimai rəyinin əsasını təşkil edən təbəqə çox az şeylərə qane olmaqla ilğim ambisiyalardan xoşbəxt olacaq. Rusiya ilə reyting sözlərinin yeganə ümumi cəhəti hər ikisinin "R" hərfi ilə başlamasıdır".

Politoloq Putinin hakimiyyətə qalığının dünya və Azərbaycanda necə olacağını deyir: "Rusiya demokratik dəyişikliklərin baş verməsi bütün Avrasiya regionunun azad nəfəs alması deməkdir. Qərbin Rusiya ilə bağlı davranışlarının dinamikasına diqqət yetirsək, bu istiqamətdə ciddi irəliləyişlərin olma-yaacağını deyə bilərik. Mümkündür ki, seçki yaxınlaşdıqca Rusiyaya qarşı sanksiyalar da gücləndirilsin. Amma bunun

qarşılığı da ola bilər. Yeni Rusiya tarixi ənənəsindən çıxış edərək hərbi təxribatların miqyasını genişləndirə bilər. Hazırda Qərbin Rusiyanın daxili siyasətinə təsiri nəzərə çarpır. Amma bu proseslər uzunmüddətli olmur, sürətlə və qısa zaman kəsiyində həyata keçirilir. Məna görə, yox. Təkcə Azərbaycan üçün deyil, bütün region üçün Rusiyanın demokratik, sivil və hüquqi bir dövlətə çevrilməsi çox vacibdir. Bu, təxminən "reket media" ilə peşəkar KİV arasında müqayisə aparılmağa bənzəyir. Amma Azərbaycan bütün ehtimalları göz önünə almalıdır və yəqin ki, alır da... Bizim üçün önəmli olan seçki sonrası deyil, seçki öncəsi proseslərdir".

□ Cavansir ABBASLI

ABŞ Federal Ehtiyat Sistemi iyulun 6-da Bakı vaxtı ilə saat 22:00-da ötən ay keçirdiyi iclasın yekunlarına dair açıqlama yayacaq. Bu açıqlamanın dünya valyuta bazarına təsir edəcəyi gözlənilir.

Qeyd edək ki, son iclasda FED balansını azaltmağa başlayacağı barədə məlumat yaysa da, prosesin nə zaman işə düşəcəyini bildirməyib. Analitiklər iyulun 6-da axşam bu barədə məlumat verəcəyini gözləyirlər. Xatırladaq ki, iyulun 13-14-də keçirilən iclasda FED uçot dərəcəsinə 1-1,25%-ə yüksəldib. Bununla yanaşı, FED-in iyulun 7-də monetar siyasət barədə planları, iyulun 12-də isə qurumun rəhbəri Canet Yellenin ABŞ Konqresində bu ilin ilk yarısının yekunları ilə bağlı açıqlamaları gözlənilir.

İnvestorlar FED-in balansın azaldılmasına sentyabrda başlayacağını, uçot dərəcəsinə isə dekabrda yüksəldəcəyini gözləyirlər. Hazırda fiyuçers kontraktları bu ehtimalın yüksək olduğunu göstərir. Həmçinin investorların diqqəti FED-in son aylarda düşməyə başlayan və 2% hədəfindən uzaqlaşan inflyasiya göstəricisi barədə fikirlərinə yönələcək. FED-in açıqlamalarının ABŞ dollarının cari məzənnəsinə ciddi təsir göstərəcəyi istisna edilmir.

Belə olan halda birbaşa olmasa da, dolayısı ilə Azərbaycan manatı üçün də təhlükə yaranır. Qeyd edək ki, iki gün öncə iqtisadçı ekspert Qubad İbadoğlu da açıqlama yayaraq, manatın devalvasiyası ehtimalını istisna etməmişdi. Ekspert bildirmişdi ki, son aylar manatın dollara nəzərən məzənnəsində sabitlik hökm sürsə də, bu, inzibati xarakter daşıyır: "Əslində ötən aylarda dollara tələbat və onun satışı müntəzəm olaraq artır. Manat yenə çətin durumdadır. Dövlət Neft Fondunun

(DNF) son açıqlamasına görə, bu ilin iyununda DNF valyuta hərəclarında 373,2 milyon dollar satıb, halbuki aprel ayında bu göstərici 220 milyon, may ayında 250 milyon dollar olub. Göründüyü kimi, ötən ay ondan 2 ay öncə ilə müqayisədə dollara tələbat 41 faiz, 1 ay öncəyə nisbətən isə 33 faiz artıb və valyuta bazarında bir o qədər də çox dollar satılıb. Bu isə o deməkdir ki, valyuta tələbat dinamikası müsbətdir və artım davam edəcək, nəticədə manat yenə də devalvasiyaya uğrayacaq. İqtisadiyyatın sadə tələb və təklif qanunu bu məntiqi sübut etmək üçün yetərlidir".

Hazırda FED-in gözlənilən açıqlamasının dünya valyuta bazarına təsiri və Azərbaycan manatının gələcəyi ilə bağlı "Yeni Müsavat"a danışan iqtisadçı ekspert Vüqar Bayramov ABŞ-da uçot dərəcələrinin artırılması ilə bağlı iki zidd fikrin olduğunu vurğuladı: "FED son dövrlər uçot dərəcələrinin artırılması ilə bağlı daha tez-tez qərarlar qəbul edir. Nəticə etibarilə bu qurum dünya bazarında dolları stabilləşdirmək niyyətindədir. Ancaq hələlik uçot dərəcələrinin artırılıb-artırılmaması ilə bağlı fikir ayrılığı var. Əgər əvvəlki toplantılara FED faizlərin artırılması ilə bağlı yetkin rəylə gedirdisə, hazırda kəskin fikir ayrılığı var. Bu baxımdan, ABŞ Federal Ehtiyat Sisteminin hansı qərarı qəbul edəcəyini də proqnozlaşdırmaq çətindir. Güman olunur ki, il ərzində FED uçot dərəcələrini artırmaqda maraqlı olacaq və çalışacaq ki, artırsın. Ancaq FED-in buna gedib-gətməyəcəyini proqnoz-

Manatın devalvasiyası yenidən gündəmdə

Vüqar Bayramov: "Manatın məzənnəsi birbaşa Mərkəzi Bankın qərarları ilə formalaşır"



laşdırmaq çətinidir. Çünki fikir ayrılığı var".

İqtisadçının sözlərinə görə, FED dolların stabilləşməsinə maraqlıdır, bunun əksinə, Ağ Ev dolların ucuzlaşmasında maraqlıdır: "Ağ Ev dolları ucuzlaşdırmaqla ABŞ-in ixrac imkanlarını artırmağa çalışır. Tramp administrasiyasının yanaşması ondan ibarətdir ki, ucuz dollar Amerika üçün daha geniş ixrac imkanları deməkdir. Ucuz dollar Amerikada idxalın azaldılması baxımından da bir hədəf olaraq görülür. FED-in arqumenti isə ondan ibarətdir ki, əvvəlki dövrlərdə dollar stabil olub. Bu, ABŞ iqtisadiyya-

tına heç də mənfi təsir göstərməyib. Əksinə, Birləşmiş Ştatlar iqtisadiyyatına müsbət təsir göstərib. O baxımdan, ABŞ-da Ağ Ev FED arasında fərqli fikirlər var. Dolların stabilləşməsi bütün hallarda gözləniləndir. Çünki son dövrlərdə dollar Avropaya nisbətən dəyər itirib. FED bu kontekstdə dolların stabilləşməsinə çalışacaq".

V.Bayramov onu da vurğuladı ki, indiki dövrdə Azərbaycan manatına FED-in qərarlarından daha çox Mərkəzi Bankın qərarları təsir edir: "Xüsusən də manat bazası ilə bağlı Mərkəzi Bankın addımları milli

valyutanın məzənnəsinə daha çox təsir göstərir. Təbii ki, FED-in qərarlarının da müəyyən təsirləri var. Lakin biz ötən iki qərarın nəticələrini qiymətləndirsək görərik ki, psixoloji təsirlər olsa belə, ciddi iqtisadi təsirlər olmadı. FED-in uçot dərəcələrinin artırılması ilə bağlı qərarından sonra manatın ucuzlaşması qeydə alınmadı. Bu da onunla bağlıdır ki, FED-in qərarı iqtisadi təsirdən daha çox psixoloji təsir göstərir. Manat bazası kiçik olduğundan psixoloji təsirlər belə dollara tələbin artmasına gətirib çıxarmır. Səbəb odur ki, manatın məzənnəsinə Mərkəzi Bankın təsir imkanları genişdir. Digər tərəfdən, neftin qiymətinin azalması və idxalın məhdudlaşması da prosesə birbaşa təsir göstərir. Eyni zamanda 2017-ci ilin sonuna dek biz avqustun ikinci yarısında, sentyabrın birinci yarısında və dekabr ayında dollara tələbin artacağını proqnozlaşdırırıq. Birinci dövrdə dollara tələbin artması birbaşa yeni dərs ilinin başlaması ilə bağlı məktəb ləvazimatlarına olan tələbin artması ilə bağlıdır. Məlum ol-

duğu kimi, məktəb ləvazimatlarına olan tələb idxal hesabına həyata keçirilir. Bu da dollara tələbin atmasına səbəb olur. Hərçəddə satılan dolların təxminən 90 faizinin idxal üçün istifadə olunduğunu nəzərə alsaq, idxalın artması dollara tələbin artmasına gətirib çıxarır. Dekabr ayında yenidən dollara tələb artır. Çünki bayramlar var və bu səbəbdən idxala tələb artır. Xarici səfərlərin sayı çoxalır. Eyni zamanda dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərinin artması da ilin sonunda dollara tələbin artacağını deməyə əsas verir. Dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir göstərməsi isə birbaşa manat bazasının və Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Mərkəzi Bank artan tələbi ödəməklə mövcud məzənnədəki intervalı qoruyub saxlaya bilər. Və ya artan tələb fonunda Mərkəzi Bank hərəclərdə təklifi artırmayacağına, o zaman məzənnəyə təsir göstərəcək. Yeni məzənnə birbaşa Mərkəzi Bankın qərarları ilə formalaşır".

□ Nərgiz LİFTİYEVA

Dövriyyədə saxta manat və dollar artıb-onları necə tanıyaq?

Ekspert: "Mərkəzi Bank bu sahədə maarifləndirmə işləri aparmalı, sosial reklamlar hazırlamalıdır"

Son zamanlar dövriyyədə saxta pulların artması barədə məlumatlar dolaşır. Mətbuatda tez-tez saxta pul hazırlayan dəstələrin tutulması ilə bağlı məlumatlar yayılır. Sadə vətəndaşlar market və bazarlarda, yanacaqdoldurma məntəqələrində və digər yerlərdə onlara qaytarılan qalıq pullar arasında saxta əsginazların da yer aldığını bildirirlər. Bir çoxları isə bu barədə polisə müraciət etməkdən belə çəkinir. Çünki saxta pul hazırlamaq və onu dövriyyəyə daxil etmək cinayət əməli olduğundan özünün də şübhəli durumda qalacağından qorxur.

Təəssüf ki, sadə insanların əksəriyyətində əsginazların həqiqi, yoxsa saxta olduğunu müəyyənləşdirmək üçün lazımı informasiyalar yoxdur. Saxta əsginazlara təkcə milli valyuta ilə bağlı yox, dollar və avro ilə bağlı da rast gəlmək mümkündür.

Bəs görsən, saxta əsginazı necə tanımaq olar? Bunun üçün pulların üzərində hansı görünən və görünməyən nişanlar qoyulub? Dövriyyədə saxta pulların artmasının qarşısını al-

maq üçün hökumət hansı addımlar atmalıdır?

Bu sualları cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, iqtisadi böhranla əlaqədar cinayətkarlığın sayı artıb və bu cinayətlərin bir növü də saxta pulların hazırlanmasıdır: "Əvvəla, hamı bilməlidir ki, saxta pul hazırlama, əldə etmə və ya satma cinayətdir. Cinayət Məcəlləsinin 204-cü maddəsinə əsasən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycanda bu işlə keçmiş SSRİ vaxtından məşğul olanlar vardı.

Saxta pulların son zamanlar çoxalması böyük ehtimalla iqtisadi böhranla bağlıdır. Böhran zamanı ümumən cinayətlərin sayı artır. Buna görə də hamı ehtiyatlı olmalıdır. Hər kəs aldığı pulları nəinki saymalı, həmçinin onların mühafizə elementlərinə də diqqət yetirməlidir".

İqtisadçının sözlərinə görə, hər bir valyutanın mühafizə elementlərini onu emissiya edən Mərkəzi Bank müəyyən edir: "Məsələn, dollar üzrə Federal Ehtiyat Sistemi, avro üzrə Avropa Mərkəzi Bankı, rubl üzrə Rusiya Mərkəzi Bankı və s. Azərbaycanda da həmin elementləri Mərkəzi Bank müəyyən edir. Mühafizə elementləri müxtəlifdir: relyefli nominallar, hissələ-

rə ayrılmış rənglər, işığa tutduqda görünən element, xüsusi dəqiq cizgilər, surətçıxarmaya qarşı xüsusi xətlər strukturu, fərdi holoqramlar və s. Hazırda manatın 4 pilləli (I, II, III və IV dərəcəli) mühafizə sistemi mövcuddur. Hər nominalı əsginazın öz əsas fon rəngi var, eyni mühafizə elementləri eyni yerlərdə yerləşdirilmişdir. Əhali üçün nəzərdə tutulan I dərəcəli mühafizə elementləri (əsginazın nominalı, "manat" sözü, valyuta nişanı) bütün əsginazlar üçün eynidir, eyni yerlərdə yerləşdirilib və xüsusi avadanlıq istifadə olunmadan müəyyən edilə bilər. II dərəcəli mühafizə elementləri sadə alətlərlə (məsələn, böyüdücü şüşə) müəyyən edilə bilər. III dərəcəli mühafizə elementləri ekspertlər tərəfindən xüsusi avadanlıqlarla mü-



əyyən edilmək üçün nəzərdə tutulub. IV dərəcəli mühafizə elementləri yalnız Mərkəzi Bankın özü tərəfindən müəyyən edilir. Beləliklə, sırayı vətəndaşlar ən azı I-II dərəcəli mühafizə elementlərini bilməlidir. Ümumən əksəriyyət təcrübədən onları bir qismini bilir. Lakin əlbəttə, yaxşı olardı ki, heç olmasa Mərkəzi Bank bu sahədə maarifləndirmə işləri aparsın, sosial reklamlar yerləşdirsin və s. Hətta məktəblilərə də bu elementlər izah edilməlidir".

Əkrəm Həsənov hesab edir ki, ölkədə dollar və avronun da geniş yayılmasını nəzərə alaraq, həmin valyutaların da mühafizə elementləri əhaliyə izah edilməlidir: "Eyni zamanda əhali də bu sahədə savadlanmağa meylli olmalıdır. Bu məsələ üzrə internetdə, xüsusən mərkəzi bankların saytlarında da kifayət qədər məlumat var.

Nəhayət, saxta pullarla mübarizənin ən effektiv yolu nağdsız hesablaşmaların təşviqidir. Xüsusən iri məbləğli ödənişlər üzrə. Çünki iri məbləğdə pul qəbul edən bütün əsginazları yoxlamaq imkanı olmur. Məlum olduğu kimi, bu ilin əvvəlindən ölkədə "Nağdsız hesablaşmalar haqqında" Qanun qüvvəyə minib. Həmin qanun əsasən nağdsız hesablaşmaların həcmi məcburi yolla artırmağa hesablanıb. Təbii, stimullaşdırıcı metodlardan da istifadə olunmalıdır. Elə saxta pullarla mübarizənin özü də bura aiddir. Yeni vətəndaşlara müntəzəm izah edilməlidir ki, nağdsız hesablaşmalar onların xeyrinədir və ən azı onları saxtarkarlardan qoruyur. Xarici təcrübədə göstərir ki, nağdsız hesablaşmaların geniş yayıldığı ölkələrdə saxta pullar az olur".

□ Nərgiz LİFTİYEVA

Son vaxtlar doğuş zamanı ana və uşaq ölümlərinin sayı artmağa başlayıb. Doğrudur, bundan əvvəl də mətbuatda, mediada ana və uşaq ölümləri ilə bağlı xəbərlər tez-tez rastlaşırdıq. Lakin son günlərin statistikasını onu göstərir ki, ana ölümü nəinki bölgələrdə, hətta paytaxt Bakıda artmağa başlayıb.

Son olaraq 7 sayılı doğum evində baş verən ana ölümü xeyli müzakirə olundu. Gənc ana Turanə Məmmədova analıq sevincini yaşamadan dünyasını dəyişdi. Mərhumun yaxınlarının iddiasına görə, gənc qadın həkim səhlənkarlığı ucbatından vəfat edib. Belə ki, xəstədə tromboz çatışmazlığı olub. Ondən qan analizi götürülmədən qeysəriyyə əməliyyatına salınıb. Əməliyyat zamanı qanaxmanın qarşısını almaq mümkün olmayıb.

Baş verən ana ölümü ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova açıqlamasında bildirib:

"Hamilə Turanə Məmmədova səhhətində yaranmış problemlə xəstəxanaya gətirilib. Xəstə 7 sayılı Doğum Evinə xroniki qepoksiya diaqnozu ilə daxil olub. Elə həmin gün saat 12:30-da qeysəriyyə kəsiyi ilə əməliyyat aparılıb və 3 kilo 300 q çəkiddə diri oğlan uşağı azad olub. Əməliyyatdan sonra uşaqlıqda kəskin qanaxma başlayıb. Bütün lazımi reanimasiya tədbirləri görüldü. Görülən tədbirlərə baxmayaraq, zahılıq dövrünün birinci sutkasında qadın dünyasını dəyişib. Meyitin patoloji anatomik müayinəsi təşkil edilib. Hazırda nazirliyin Doğuşayarıdım Komissiyası tərəfindən araşdırma aparılır".

Mərhumun həkiminin kimliyi də məlum olub. Turanə Məmmədovanın yaxınlarının AZXEBCOM-a verdiyi məlumatlara görə, onun həkiminə Səbinə Baharzalova olub. O, hamiləlik dövründə mütəmadi olaraq həmin həkimin yanına gedirmiş. 7 sayılı Doğum Evindən verilən cavab isə bu cür olub:

"Səbinə xanım 30 ilin həkimidir. Ölüm elə hadisədir ki, olanda olur. Səbinə xanım hazırda xəstəxanada yoxdur. Onun şəxsi işləri var, gedib işlərini həll etməyə".

Qeyd edək ki, adıçəkilən xəstəxananın adı tez-tez ana və uşaq ölümlərində hallanır.

Bəs ana ölümlərinin sayı niyə artır?

Öncə qeyd edək ki, Azərbaycanın Britaniyanın "Save the Children" xeyriyyə fondunun hazırladığı illik Dünya Analıq hesabatının reyting cədvəlində 179 ölkə arasında



Həkim ana ölümlərinin

artan səbəblərindən danışdı

Vaqif Qarayev: "Həkim səhlənkarlığı da var, bunu inkar etmək olmaz, amma..."

90-cı yerdədir. Hesabatın əsas parametrlərindən biri isə ananın doğuş zamanı ölüməsi ehtimaldır və rəqəmlərə görə, Azərbaycanda hər 1800 doğuşdan biri ananın ölümü ilə nəticələnir. Statistik məlumata görə, bu il Azərbaycanda 11 ana ölümü baş verib ki, onun da 8-nin əsl səbəbi hələ ki araşdırılır. 2017-ci ilin təkə ikinci yarısında 3 ana ölümü olub. Əksəriyyət ana və uşaq ölümlərinin həkim səhlənkarlığı ucbatından baş verdiyini iddia edir. Bundan əvvəlki hadisələrdə olduğu kimi. Maraqlıdır, bəs ana (və ya uşaq) ölümünə görə həkimlərin bərsində hansısa tədbirlər görülmü? Və ana ölümlərində vətəndaşların özünün də məsuliyyətsizliyi varmı?

Səhiyyə Nazirliyi Doğuşayarıdım Komissiyasının sədri Sevinc Məmmədovanın sözlərinə görə ana ölümlərinə görə tibb işçiləri cəzalandırılır:

"Biz Doğuşayarıdım Komissiyasında ancaq həkimin vəzifə borclarını layiqincə yerinə yetirib-yetirmədiyini, tibbi yardımın göstərilməsini təhlil edirik. Komissiya, sadəcə olaraq, həkimin fəaliyyətini, habelə təşkil olunan yardımın keyfiyyətini qiymətləndirir. Mərhumu hamiləliyin ilk günündən başlayaraq 9 ay ərzində, doğuş zamanı, doğuşdan sonra qulluq göstərən hər bir tibb işçisinin fəaliyyətinə tibbi cəhətdən qiymətləndirmə verilir. Komissiyanın qərarı Tibbi Yardımın Təşkil Şöbəsinə, həkimin çalışdığı müəssisənin rəhbərliyinə göndərilir. Tibb işçilərinin cə-

zalandırılması isə Tibbi Yardımın Təşkil Şöbəsi və Baş Prokurorluq tərəfindən həyata keçirilir".

Qeyd etdiyimiz kimi, əksəriyyət ana və uşaqların ölümündə həkimləri günahlandırsa da, bəziləri səbəblərin elə ananın özü olduğunu qeyd edir. Bildirilir ki, əgər analar hamiləlik dövründə lazımcına həkimə gedib, müayinələrdən keçsələr, bu cür hallar da olmaz.

Danılmaz faktır ki, bütün hamilə qadınlar mütəmadi həkim nəzarəti altında ola bilmir. Bunun isə əsasında sosial problemlər, neqativ hallar durur. Hətta Səhiyyə Nazirliyi belə bu sahədə bəzi neqativ halların olması ilə razılaşır: "Neqativ hallar hər sahədə olduğu kimi səhiyyədə də olur. Əsas odur ki, müraciət olan kimi tədbir görülür".

Digər iddialara görə isə ana ölümlərinin əksəriyyətinin səbəbi eksrtogental xəstəliklər, onların daşıyıcısı olan qadınlardır.

Həkim Vaqif Qarayev "Yeni Müsavat"a açıqlamasında mövzuya dair dedi: "Mən deməzdim ana ölümləri artıb. Sadəcə, hər hadisə mətbuatı çıxdığına görə hamıya elə gəlir ki, artıb. O ki qaldı səbəblərə, həkim səhlənkarlığı haqqında əsasən rəhmətə gedənin qohumları və bunu tirajlayan mətbuat danışır. Düşünürəm ki, həkim səhlənkarlığı haqqında peşəkar komissiyanın rəyi mütləq nəzərə alınmalıdır. Həkim səhlənkarlığı var, bunu inkar etmək olmaz. Amma təbii ki, yazılanlar qədər deyil. Səh-

lənkar həkimlər mütləq cəzalanır, bunu da mətbuat yazır. Mən həmkarlarınıza təklif edərdim ki, həkimini günahlandıran insanlardan soruşsunlar: hamilə qadın neçə dəfə həkim müayinəsində olub? Olubsa nə deyiblər? Müayinə niyə olunmayıblar? Adətən insanlar doğuş ərəfəsi deyilənləri tirajlayırlar, bu düzgün deyil! Bir çox hallarda həkimin "sənə hamilə qalmaq olmaz" qadağasını da qulaqarına vururlar. Sonda yenə həkim günahkar olur".

V.Qarayevin sözlərinə görə, xüsusən rayonlarda həkim qapısı tanımayan kifayət qədər hamilə qadınlar var:

"İmkanım yoxdur" argumentini mən qətiyyətlə qəbul etmirəm. Əgər hamiləlik normal keçirsə, "imkanın" burda nə rolu ola bilər? Problemlə hamiləlikdə isə qadın mütləq daimi həkim nəzarətində olmalıdır. Amma olunurmu? Yox! Sizdən pul istəyirlərsə şikayət edin, "heç nəyin xeyri yoxdur" düşüncəsi ilə yaşamayın.

Dövlət müəssisələrində bəzi müayinələr mümkün-süzdür, bunu da danmaq olmaz, ona görə indi özəl sektora meyl artıb. Məncə, bu məsələlər tənzimlənməlidir. Dünyanın hər yerində hamilə qadına tibbi yardım pulsuzdur, amma özü istəyirsə, özəl klinikaya müraciət edə bilər. Düşünürəm ki, tibbi siğorta işə düşəndən sonra bu "imkan" məsələsi və peşəkar həkimə əlçatanlıq tənzimlənməlidir. Başqa yolu yoxdur, dünyaya necə, biz də elə olmalıyıq".

✉ **Xalidə GƏRAY**

Selin Dion, bir mahnıya bir milyon və "pullu kəndçi kompleksi"

Samir SARI

Oğün Selin Dionu aeroportda görüblər. Monrealın Pyer Eliot aeroportunda yox, bizim aeroportda. Xanım Dion toya gəlibmiş. Qonaq sifətində yox, toy müğənnisi kimi, oxumağa.

Sonra onu Bakıda bir toyda, "Böyük Saray" adlanan toyxanada mahnı oxuyan yerdə görüblər. Həm də eşidiblər. Selin xanım bir mahnı oxuyub. "Titanik"də oxuduğu məşhur mahnını.

Sonra 49 yaşlı ledi Dion səhnə paltarını dəyişib, 1 milyon dollarını alıb və uçağa minərək öz ölkəsinə qayıdıb.

İndi deyəcəklər, elə olmaz, yəqin missis Dion ən azı iki mahnı oxuyub. Amma Seyid Əşrəfin cəddinə and içən var ki, cəmi bir cə mahnı ifa edib. Onu da elə oxuyub ki, canlı və ya fonogramla oxuduğu bilinməyib.

Bəlkə heç "Titanik" filminin məşhur mahnısını "Böyük Saray"dakı toyda ifa edən xanım Selin Dion olmayıb? Bu, ehtimal azdır.

Şəxsən Selin Dion sabah-sabah redaksiyanın pilləkənlərində qabağıma çıxsın, "ser, ekskyüzmi" deyərək mənə müraciət etsə, bimerəm ki, o Selin Diondur, yəni ledinin sifət cizgiləri yadımda deyil. Amma onu okeanın o tayından övladının toyuna çağırın kişi yəqin ki, Selin xanımı üzdən tanıyır, bəlkə də çoxdan fanatı-zadıdır.

Bəs bir mahnıya görə ona 1 milyon dollar qonorar verilməsi nə dərəcədə ciddi söhbətdir? And içirlər.

Hətta deyirlər ki, həmin toyda oxuyan tək cə Selin Dion olmayıb, Rusiya estradasının parlaq simaları da ordaymış, özümüzün xalq artistlərimiz və əməkdar artistlərimiz də. Hərəyə bir mahnı oxuyublar.

Düzdür, özümüzünkülərə 1 milyon dollar qonorar verməyiblər, amma əliboş da buraxmayıblar.

Bəs bu cür təntənəli, təmtəraqlı toy edən şəxs kim olub? And verirəm, demirlər. Bir cə onu deyirlər ki, əzəli və əbədi baş nazirimiz Artur Rasi-zadə də toyda olub.

Yeri gəlmişkən, baş nazirin tezliklə səhhəti ilə bağlı istefaya göndəriləcəyini gözləyənlərə bəd xəbərim var. Rasi-zadə bu tezlikdə istefaya göndərilməyəcək, göndərilərsə də, bu onun səhhəti ilə bağlı olmayacaq. Çünki Artur əmi çox gümrah görünmüş, hətta toyda çox qıvrıq oynayıb.

Xüləs, baş nazirin kim olub-olmamasının bizi qətiyyənlə dəxi yoxdur, qayıdaq Selin Dionun yanına.

İndi bəziləri düşünür ki, bir mahnıya görə bir müğənniyə bir milyon vermək düzgün deyil. Amma pul olandan sonra niyə olmasın? Bə adam o 1 milyon hara xərcləsin? Aparıb xaricdə təhsil almaq üçün alışıb-yanan gənclərə versin?

Burada əsas məsələ heç də ledi Dionun 20 il öncə oxuduğu və indiyədək azı 200 dəfə dinlədiyimiz həzin mahnıda deyil, əsas məsələ odur ki, filankəsin oğlunun (və ya qızının) toyunda Selin Dion oxuyub.

Əlbəttə, bu faktla təxminən yeddi il fasiləsiz şəkildə, hər gün fəxr etmək olar. Amma yeddi ildən sonra adam durub deyəndə ki, mənəim toyumda şəxsən Selin Dion oxumuşdu, ona deyəcəklər, Selin Dion kimdir. Adam yüngül cə pərt olacaq, deyəcək, tanıyırsınız mı, "Titanik"də mahnı oxuyan qız. Bu dəfə də deyəcəklər, "Titanik" nədir. Di gəl bunlara 105 il əvvəl Atlantikdə batmış "Titanik" gəmisindən, əsrin sonunda o hadisə barədə çəkilməmiş eyni adlı filməndən bəhs elə.

Yəni sürətlə ötən zaman böyük şöhrətləri də söndürür, unutturur. Məsələn, bu saat kimse fəxrle desə ki, mənəim papamın toyunda Xan Şuşinski, Qədir Rüstəmov oxuyub, heç kəs ona heyretlə baxmaz. Kimse izahat verər ki, hə, o vaxtın Ədalət Şükürovu da onlar olublar.

Elədirsə, nədən bizimkiler tez-tez rihannalara, şakiralara, beyonslara, dionlara 1 milyon dollar verib toya-nişana gətirirlər?

Bu, bir kompleksdir, əziz oxucular. Adını da təxminən belə qoymaq olar: "Pullu kəndçi kompleksi".

Kənd yerində bir az pullu adamlar olur, toy edəndə həmkəndliləri kimi rayon mərkəzindən manis gətirmirlər, gəlirlər Bakıya, bir az artıq xərc çəkərək televizorda görünməliyi olan, az-çox tanınan müğənni aparırlar. Qoy desinlər ki, filankəsin oğlunun toyunda, məsələn, Rəqsanə oxuyub.

Yəni Selin Dionun Kanadadan gəlib Bakıda bir mahnı oxuması nədirsə, Rəqsanənin də ucqar rayonun kəndinə gedib toyda oxuması o qədər yekə, şan-şöhrətli işdir.

“MTN çetesi” azadlığa çıxan

bilər: səbəb yeni məcəllə...

Ekspert “belə bir ehtimal var” deyir

Prezident İlham Əliyev 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzaladığı sərəncamdan sonra həbsxanaların müəyyən qədar boşalacağı gözlənilir.

Çünki bu sərəncamla cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində hüquqi islahatlara başlanılıb. Bir çox ictimai təhlükə törətməyən cinayətlər Cinayət Məcəlləsindən çıxarılaraq İnzibati Xətalər Məcəlləsinə daxil edilib.

Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb. Mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin 5 dəfə, yeni 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub.

Yeni normalara əsasən bu kateqoriyadan olan bir sıra cinayətləri törətmiş şəxslər vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edirlər. Daha böyük məbləğdə (xeyli və külli miqdarda) ziyan vurmuş və ya qeyri-qanuni gəlir əldə etmiş şəxslər isə dəymiş ziyanı tamamilə ödədikdə və bundan əlavə, cinayət nəticəsində vurulmuş ziyanın bir misli (bəzi cinayətlərə görə iki misli) miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edirlər.

Mövzunun davamı olaraq qeyd edək ki, son illərin ən səs-küylü məhkəmə işi olan “MTN işi”ndə də dələduzluq, dövlət vəsaitini mənimsəmə və sair kimi

maddələrlə cinayət məsuliyyətinə cəlb olunan insanlar var. Qanunun tətbiqi reallaşarsa, həmin cinayətlərə görə həbs edilən “Rabitə çetesi” üzvləri, “MTN işi” çərçivəsində həbs olunanlar azadlığa çıxma və ya həbs müddətləri azala bilər.

Bu haqda “Yeni Müsavat”a danışan Əliməmməd Nuriyev bildirdi ki, cəza siyasətinin yumşaldılması islahatlar paketinin ən önəmli istiqamətlərindən biridir: “Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli sərəncamında əsas tapşırıqlardan biri də ondan ibarət idi ki, cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlərlə əlaqədar şəxslərin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı dəyişikliklər hazırlansın. Başqa bir istiqamət isə ondan ibarət idi ki, iqtisadi fəaliyyət sahəsində cinayət əməllərinin dekriminallaşdırılması ilə bağlı təkliflər hazırlansın. Bu kontekstdən yanaşsaq, iqtisadi fəaliyyət kontekstində, o cümlədən mülkiyyət əleyhinə olan cinayətlərdə dəymiş ziyan ödənilirsə, onda şəxslərin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı təkliflərin hazırlanması məntiqli düzgündür. Bizə daxil olan məlumatlara görə, hazırda Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərlə birlikdə belə bir təkliflər paketi hazırlanıb. O cümlədən iqtisadi fəaliyyət sahəsində olan



cinayətlərin dekriminallaşdırılması, habelə dəymiş ziyanın ödənilməsi ilə bağlı şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Bu dəyişikliklərin nə dərəcə dələduzluq cinayətlərinə tətbiq olunacağı ilə bağlı məlumat yoxdur. Bu hələlik layihə mərhələsindədir. Milli Məclisə təqdim olunmayıb. Hələ ki təkliflər paketi hazırlanıb və Prezident Administrasiyasına təqdim olunub. Nəzərə almaq lazımdır ki, ağırlaşdırıcı hal yoxdursa, bəzi cinayətlər, o cümlədən mənimsəmə və dələduzluq əməlləri ilə bağlı dəymiş ziyan və cərimə ödənilirsə, bununla bağlı şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkündür. Bu, cəza siyasətinin humanistləşməsinə xidmət edən bir məsələdir”.

Ekspertin sözlərinə görə, bu dəyişikliklərin

bütövlükdə bütün hallara aid ediləcəyi gözlənilir: “Elə dələduzluq halları var ki, orada həm də ictimai münasibətlərə ziyan vurulur. Faktiki olaraq bu ziyanın məbləği ödənilsə də, əldən çıxmış ictimai maraqlar məsələsi açıq qalır. Ona görə də hesab edirəm ki, Cinayət Məcəlləsinə əlavə və dəyişiklikləri hazırlayan işçi qrupu bütün bu amilləri nəzərə almalıdır. Nəzərdə tutulan dəyişikliklər çox vacibdir. Tərəflər arasında barışıq varsa, dəymiş ziyan tam ödənilibsə, həmin şəxsin cinayət məsuliyyətindən azad edilməsi məntiqli görünə bilər. O baxımdan, biz ümid edirik ki, bu istiqamətdə olan və cənab prezidentin 10 fevral sərəncamının icrasına yönələn təkliflər paketinin hazırlanması çox pozitiv bir hadisədir. Hüquqi islahatlar da mühüm islahatlar sırasına daxil edilməlidir.

Cinayət Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər layihəsi geniş ictimaiyyət tərəfindən müzakirə edilə bilər. Bu islahatlar ölkədə aparılan islahatların tərkib hissəsi kimi çox yüksək qiymətləndirilməlidir”.

“MTN işi”ndə təqsirli bilinən və dələduzluqda, dövlət vəsaitini mənimsəməkdə ittiham olunan şəxslərin azadlığa çıxması və cəzasının yüngülləşməsinə gəlincə, Əliməmməd Nuriyev bunun mümkündür olduğunu bildirdi: “Belə bir ehtimal var. Əgər zərər ödənilirsə, dəymiş ziyanın bərpası mümkündürsə, həmin şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzəri baxımdan mümkündür. Ancaq həmin layihə hələ ki Milli Məclisdə qəbul olunmayıb. Hazırda layihənin müzakirəsi gedir. Layihənin bütün detalları hələ də geniş ictimaiyyətə məlum

deyil. O baxımdan, mən qəti bir söz deməkdə çətinlik çəkirəm”.

Ə. Nuriyev onu da bildirdi ki, oğurluq cinayətlərində məbləğ 500 manatdan azdırsa, inzibati məsuliyyət, bu həddən çoxdursa, cinayət məsuliyyəti tətbiq olunur: “Övvəllər məbləğin aşağı həddi göstərilirdi, 50-100 manatlıq kiçik oğurluqlarda belə şəxs cinayət məsuliyyəti daşıyırdı. Ancaq indiki layihədə məbləğ 500 manatdan yüksək olduğu halda cinayət məsuliyyəti yaradır”.

Bir sözlə, təqsirləndirilən şəxsin oğurladığı məbləğ 500 manatdan aşağıdırsa, həmin məbləği geri ödəməklə, eləcə də nəzərdə tutulmuş cəriməni (məbləğin 1 misli və ya iki misli) dövlət büdcəsinə ödəməklə təqsirləndirilən şəxs həbsdən yaxa qurtara bilər.

□ Nərgiz LİFTİYEVƏ



Cümə söhbətləri

Bismilləh-Rahmə-nir-Rahim!
Bəşər, öz tarixi boyu bir sıra global və fundamental suallarla qarşılaşır. Dünyanın harasında olmasından asılı olmayaraq, insan övladını bir sıra global suallar maraqlandırır. Bu global sualları ümumiləşirdikdə, onlardan dörd mühüm vücutu sualın çıxdığı məlum olur - "haradan gəlmişik?", "haradayıq?", "hara gedirik?", "nə etməli?". Bəhsimiz bu sualların dördüncüsü olan "nə etməli?" ilə bağlıdır. Kamilliyə çatmaq üçün nə etməliyik? Kamillik yolunun yolu hansı işləri görməlidir? Quranın nəzərində kamil insan kimdir?

Allaha sevginin təzahürü

Allah Təala insanı varlıqlar arasında digərlərindən seçir. Rəbbimiz insana yaranmışların əşrafı adını verir. İnsana elə bir istedadlar verilib ki, kamilliyin ən yüksək məqamına çatmaq qabiliyyətini əldə edə bilər. Əgər insan ona verilən istedadlardan düzgün istifadə etməzsə, bu zaman aşağıların ən aşağısı səviyyəsində yer alır. Bu baxımdan, insan varlıqların ən aşağı məqamına çatmaq təhlükəsi ilə də üz-üzədir.

Deməli, insan dedikdə bir varlıq nəzərdə tutulur ki, bu varlıq digərlərindən olduqca fərqli istedadlara malikdir. Bu varlığın Rəbbi qarşısında, özü qarşısında, ailəsi qarşısında, ictimaiyyəti qarşısında bir sıra vəzifələri var. İnsan bu vəzifələrini icra etdiyini, Rəbbini sevdiyini, özünə, ailəsinə, ətrafında olanlara qarşı tələbkər olduğunu iddia edə bilər. Lakin, tək bu iddia kifayət etmir. İnsanın Rəbbinə olan sevgisinin təzahürləri olmalıdır. Qurani-Kərimin "Ali-İmran" surəsində Allah Təala Peyğəmbərə (s) buyurur ki, insanlara desin: "De, əgər siz həqiqətən Allaha sevirsinizsə, mənə tabe olun". Həzrət Peyğəmbərə (s) tabe olmaq nə deməkdir? Peyğəmbərə (s) tabe olmaq o deməkdir ki, onun gətirdiyi Quranın buyuruşlarına əməl edəsən.

İnsanın davranışları onun batininin güzgüsüdür

Qurani-Kərim bizim necə olmağımızı istəyir?

TƏKAMÜL BİNASININ BİRİNCİ MƏRTƏBƏSİ



Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com
İlahiyyatçı-filosof, iğrəşəhər Cümə məscidinin imam-camaatı

Təkamül yolunun birinci mərtəbəsi

İnsan həddi-büluğa çatdığı, elədiyinin məsuliyyətini daşımağa başladığı vaxtdan ya təkamülə doğru hərəkət edir, ya da tənəzzülə. Təkamülə doğru gedən insan varlıqların inkişaf mərhələlərini keçərək, ən ali inkişaf mərhələsinə - Allahın yaxın bəndəsi mərtəbəsinə gəlib çıxacaq. Bu, elə bir məqamdır ki, həmin məqama çatmış bir insanın bütün xüsusiyyətləri, bütün keyfiyyətləri Allahvarı olur. Həmin insan Allahla ən yaxın mərtəbədə olur. Bu məqam həttə mələklərdən də yuxarıdır. Çünki mələklərin iradəsi yoxdur. Onların təbiəti bu cür proqramlaşdırılıb ki, onlar iradələrindən irəli gələrək, günah etmirlər.

İnsan isə belə bir ixtiyara malikdir ki, günah edə də bilər, etməyə də. İnsan Allahın deyənlərini edərək, təkamülə də gedə bilər, bunları etməyərək, tənəzzülə də gedə bilər. Biz bu iki yolun arasındayıq. Çox maraqlıdır ki, Allah Təala insan üçün bu iki yolun ayrıcında təkamülə getmək üçün ilkin şərt kimi təvazökarlığı göstərir. Deməli, təkamül yoluna başlayan bütün insanlar öz yollarına təvazökarlıqdan başlanğıc nöqtəsi təkəbbürdür. Buna misal olaraq, şeytani (lən) göstərmək olar. O böyüklükdə məqamından bir təkəbbür ilə ən aşağı səviyyəyə düşür.

Təkəbbür artdıqca, ağıl bir o qədər azalır

İmam Cəfər Sadiq (ə) buyurur: "Həmin miqdarda ki, insanın vücuduna təkəbbür daxildir, o miqdarda insanın ağılı və düşüncəsi azalır". Bu məsələnin üzərində çox böyük eksperimentlər, təcrübələr aparmaq olar. Bəziləri dü-

şünə bilirlər ki, təkəbbürün ağıla nə aidiyyəti var? Bəli olur ki, təkəbbürün ağıla birbaşa aidiyyəti var.

Bir şəxsin təkəbbürü niyə artır? Çünki həmin şəxs haradan gəldiyini unudur. Bir şəxsin əgər hər zaman yadında olsa ki, onu elə bir təmənəsiz Vücut yaradıb ki, yalnız O, ehtiyacsızdır - həmin kəs heç bir zaman təkəbbür etməz. Özünü insanı elə bir haldan kamil insan şəklinə salıb ki, o, nütfe halında idi. Belə olan halda insan kimin qarşısında təkəbbürlükdür? Deməli, insanın ağılı azalıb ki, təkəbbürü artır.

Rəbb qarşısında

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Çünki, Allahın göndərdiyi və buyuruşlarına əməl etməyi insanlar üçün vacib təhəddüd olaraq müəyyən etdiyi Rəsuli-Əkrəmə (s) itaətsizlik edən, təbii ki, Uca Allahın itaətindən çıxmış olur.

Ən böyük həkimin müalicə yolu ilə gedən xəstə

Üçüncü növ təvazökarlıq - Allahın qanunlarına münasibətdə təvazökarlıqdır. Yəni Allah Təala bir məsələni vacib buyurubsa, Allah Təala bir məsələnin halal olduğunu buyurubsa - Onun qanunlarına qarşı təvazökarlıq göstərən insan bunlara sözsüz əməl edəcək.

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq

mamalıdır. İslamın buyuruşu budur ki, sənə təvazökarlıqla davranan insanla ondan ikiqat daha artıq təvazökarlıqla davran.

İslamın təkəbbürlü insanlarla münasibətdə isə buyuruşu belədir ki, belə insanlarla ünsiyyət saxlayan zaman onlara böyük əhəmiyyət, böyük diqqət verilməsin. Onlara münasibətdə laqeydlik onları kiçildər. Təkəbbürlü insan ilə münasibətdə təvazökarlıq etmək - həmin şəxsə zülm etməkdir. Onunla təvazökarlıq etmək, onun təkəbbürünü daha da artırır. Lakin ona xüsusi əhəmiyyət verilməməsi iki mü-

hüm nəticəyə gətirir. Birinci tərəfdən, həmin şəxsin müalicəsinə yardım edər, ikinci tərəfdən isə təkəbbürlü insanın qarşısında müsləman özünü alçatmaz. İnsanın öz şəxsiyyətinə hörmət etməsi - kamilliyə çatması üçün birinci yoldur. Bu baxımdan, öz şəxsiyyətinə hörmət edən insan təkəbbürlü insan qarşısında təvazökarlıq etməz.

Dünən özü cahil olan şəxs...

Mübarək "Furqan" surəsinin 63-cü ayəsinin ikinci hissəsində buyrulur: "Allah bəndələri o kəslərdir ki, cahillərlə qarşılaşdıqları zaman (cahillər onlara söz atdıqları zaman) onlarla yumşaq, gözəl rəftar edirlər". Bunun da elə yuxarıda göstərilən Allah bəndələrinə münasibətdə təvazökarlığa böyük aidiyyəti var. İnsan öz Allahın dininə iman gətirir, bir müddət ibadət edir və artıq bundan sonra ibadət etməyənlərə qarşı təkəbbürlülmək etməyə başlayır. İnsan dünənə qədər özünün nə olduğunu unutmağa başlayır. Elə buna görədir ki, insanlar dinə gəlmir. Bizim özümüzü bu yola gətirən amil, möminlərin bizimlə gözəl rəftar etmələri olub. Biz özümüz bu dində kamil bir şey görüb gəlmişik. İndi bizim də borcumuzdur ki, hıdayət olunmayanlarla xoş, həlim rəftar edək, onlara İslamı sevdire bilək. Başa düşmək lazımdır ki, cahil insan bir çox məsələlərdən xəbərsizdir, bir sıra nöqtələrə riayət etmir. Əgər biz Allah Təalanın göstərdiyi formada davranırıqsa, bəlkə onların da islah olunmalarına vəsilə olarıq.

Allahım, bizlərə bütün davranışlarımızda təvazökarlığa riayət etməyi nəsbib et!

Allahım, Sənə münasibətdə, Sənə Peyğəmbərinə (s), Sənə qanunlarına, yaradılışın qanunlarına, insanlara münasibətdə təvazökarlıqla davranmağı, təkəbbürdən uzaq olmağı bizə nəsbib et! Amin!



MÜSAVAT

Son səhifə

N 142 (6756) 7 iyul 2017



Arvadı yorulmasın deyə bunu edib

Adanalı Bekir Sarı həyat yoldaşı zibil atmaq üçün iki mərtəbəni qalxıb düşməsin deyə evinə "zibil boru xətti" qurub. 46 yaşlı Bekir Sarı 39 yaşlı həyat yoldaşı Serap Sarı ilə 22 il əvvəl evlənib. Sarı 25 il öncə baxdığı "Evde tek başına" isimli filməndən təsirlənib, evinə "zibil boru xətti" qurub. Boru ikinci mərtəbədəki evin pəncərəsində, yerdəki zibil konteynerinə qədər uzanır. Sarı deyib ki, bu boruları burada soba işi görənlərdən əldə edib: "Burdakı ustadan da xahiş etdim, düzəldilər. Bunu görənlər hər kəs öz evinə də eynisini hazırladı. Adanın mərkəzində hər binanın öz zibil qutusu var. Bu sistemin həyata keçirilməsi lazımdır. Çünki qadınlara çox ciddi şəkildə yardımçı olacaq".

Serap Sarı isə deyib ki, həyat yoldaşına buna görə təşəkkür edib: "Adana böyük bir şəhərdir. Evdə zibil olanda qoxu da yayılır avtomatik olaraq. Amma bizim belə bir problemi yoxdur. Çıxan zibillərində atıram, asanlıqla gedir".

İstidən bezdi, soyuducuya girdi

Türkiyənin Malatya şəhərində istilərdən bezən bir mağaza satıcısı çıxış yolu olaraq soyuducuya girib, sərinləndi. Havanın temperaturu gündüz 50 dərəcəyə qədər artdığı Malatya şəhərində istidən bezən vətəndaşlar olduqca fərqli çıxış yollarından istifadə edirlər. Həddən artıq istilərə qarşı fərqli çıxış yolundan istifadə edənlərdən biri də Battalqazi bölgəsinə bağlı olan Mələkbaba Məhəlləsində mağaza sahibi olan Ömər Fişənçi olub. O, istilərə qarşı çıxış yolu olaraq iş yerinə soyuducu gətirməyi seçib: "İş yerində iki dəfə soyuducum var. Birində soyuq içkilər saxlayıram. Digərinə isə mən girirəm və burada sərinləyirəm".



Onu soyuducuda görənlər isə təəccüblənirlər: "Mən həyatımda belə isti görmədim. Bu is-

tilərlə başqa cür mübarizə aparmaq olmaz. İş yerində gününmün böyük hissəsi soyuducuda


keçir. İstilərlə mübarizə apara bilməyən hər kəsə bu yolu məsləhət görürəm".

Həftəsonu iki saat artıq yatsanız...

İnsanlar həftə sonlarında istirahəti daha çox yatmaq ilə bir araya gətirirlər. Yeni şənbə-bazar günləri, səhərlər daha gec oyanırsızsa, özünü daha çox istirahət etmiş sayırırsınız. Halbuki alimlər sübut edib ki, artıq yuxu piylənməyə səbəb olur. Yeni həftə sonları kim nə qədər çox yatsa, bir o qədər də piylənmə ilə əlaqədar xəstəliklər qazanır.

Mütəxəssislərin rəyinə görə, iş və istirahət günlərindəki yuxu müddətinin fərqi bədən üçün təhlükə törədir. Onlar bunu 800-dən çox könüllü insan üzərində araşdıraraq sübut ediblər. Əvvəlcə könüllülərin çəkisi, boyu ölçülüb, onlardan qan nümunələri götürülüb. Sonra könüllülər arasında neçə saat yatmaları haqqında sorğu aparılıb və maraqlı nəticələr alınıb.

Məlum olub ki, adi iş günü ilə müqayisədə istirahət günü iki saat artıq yatanların çəkili artır və onlarda diabet xəstəliyinə meyillilik yaranır. Mütəxəssislər vəziyyətdən çıxış yolu üçün fəal həyat sürməyi, səhər tezdən idman zalına getməyi məsləhət bilirlər.



Maşın parkinqdə də itə bilərmis...

Polis 6 ay əvvəl parkinq yerində maşınını itirən şotlandı sevindirib. Lenta.ru saytı xəbər verir ki, 2016-cı ilin iyununda şotland öz dostundan BMW maşınını istəyib. O, bu maşınla Manchesterdə keçirilən "The Stone Roses" qrupunun konsertinə qatılmaq istəyib. Amma tədbirdən sonra kişi maşınını tapa bilməyib. Çünki o, maşınını park etdiyi yeri unudub. Beş gün boyunca çoxmərtəbli dayanacaqda maşınını tapmağa çalışıb, amma buna nail olmayıb. Maşın sahibi daha sonra problemin həlli üçün müxtəlif kompaniyalara və şəhər bələdiyyəsinə müraciət edib. Nəticədə 2 ay sonra maşınla bağlı axtarış elan edilib. Yeni il ərəfəsində isə polis əməkdaşları maşını aşkar ediblər. Məlum olub ki, keçən 6 ay müddətində maşın elə dayanacaqda olub. Amma sahibi üçün maşın tapılması da dörd olub. Çünki o, parkinq xidməti üçün 6 aylıq müddətin pulunu ödəməlidir.

QOÇ - Gələcək planlarınızı reallaşdırmaq üçün etibar etdiyiniz təcrübəli insanlarla danışıqlar aparmağa dəyər. Amma gərək hər bir məsələdə ədalət prinsiplərini əsas tutasınız. Yeri gəlsə, risk də etmək olar.

BUĞA - İxtiyarınızda olan bu təqvimdən qeyri-adi nəşə gözləməyin. Bütün ciddi planları başqa vaxta saxlayın. Maddi durumunuza yüksəltmək istəyirsinizsə, saat 15-17 aralığını seçin.

ƏKİZLƏR - Başınızda daima ziddiyyətli fikirlər olur, bəzən bu, hətta münasibətlərin pozulmasına da rəvac verir. Heç olmasa, bu gün obyektiv olun. İşlərinizə vicdanla yanaşın.

XƏRÇƏNG - Yaxın on gündə görəəcəyiniz işlərin həllinə bu gündən start verməlisiniz. Lazım gəlsə, etibarlı tərəfdaşlarınızın köməyindən də yararlanıb bilərsiniz. Gün şüasından qorunub.

ŞİR - Həmkarlarınızla münasibətdə soyuqluq yaranmasını istəmirsinizsə, onların ədalətli mövqeyi ilə razılaşın. Vəzifələrinizə isə məsuliyyətlə yanaşın. Dənizə getmək və ya səyahətə çıxmaq olar.

QIZ - İndiki ağır zamanda dostlarla, qohumlarla münasibətlərə xələl gətirmək savablarınızı azalda bilər. Hər bir prosesə obyektiv yanaşın. Yalnız bu halda ulduzlar sizi uğurlara çatdıra bilər. Bu gün istirahətə də vaxt ayırın.

TƏRƏZİ - Proseslərin axarı sizi qane edəcək. Xırdaçılığa yol verməyiniz, dedi-qodudan, qeybətdən yayınsanız, istər fəaliyyətdə, istərsə də münasibətlər zəminində hər şey normal olacaq.

ƏQRƏB - Hər mənada uğurlu gün hesab etmək olar. Sadəcə olaraq günün nəbzini tutmağı bacarmalısınız. Yay istirahətinə başlamaq üçün çox münasibdir. Cibiniz boş deyilsə, hərəkətə keçin.

OXATAN - Təxminən saat 17-yə qədər yalnız adi, gündəlik işlərinizlə məşğul olun. Qeyri-adi və ya hər hansı risklərə yol verməyin. Bununla yanaşı səhhətinizə də fikir verməlisiniz.

OĞLAQ - Üzərinizə götürdüyünüz öhdəliklərə məsuliyyətlə yanaşın. Hər hansı səhlənkarlıq sizi gözəndən sala bilər. Hər boş sözəndən çılğınlaşmayın. Doğmalarınızla mütləq əlaqə saxlayın.

SUTÖKƏN - Qarşınızda duran vəzifələri ləyaqətlə yerinə yetirərsəniz, qarşınızda duran təqvimdən razı qalacaqsınız. Bu gün şəxsi büdcənizi artırmaq üçün fəallaşmalısınız. Uzaq yola çıxmayın.

BALIQLAR - İllik növbədə ünsiyyət məsələlərində səbr nümayiş etdirin ki, ümumi ovqatınız yüksək olsun. Heç bir maliyyə sövdələşmələrində iştirak etməyin. İşlə bağlı vəziyyət normal olacaq.

Qoroskop

(7 iyul)

Səbuhi Rəhimli

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Qadınlar niyə istirahət edə bilmirlər?

Kanadanın Montreal Universitetinin apardığı araşdırmaya görə, qadınların beyni istirahət edərkən belə çalışır. Qadınlar istirahət edərkən bir çox şey haqda düşünlər, kişilər isə istirahətdən həzz alırlar. Alimlər sübut ediblər ki, qadınlar məsuliyyətli olduqlarına görə kişilərdən daha çox düşünlər. Amma tədqiqat zamanı o da üzə çıxıb ki, istirahət zamanı qadınlar detallar üzərində daha çox düşünüb, istirahəti özlərinə zəhər edirlər. Məsələn, tətildən sonrakı qayğılar, iş yerindəki problemlər onları relax olmağa qoymur. Son nəticədə isə beynini yükləyən zərif cinsin nümayəndəsi istirahətin dadımını çıxara bilmir. Araşdırmalar onu da göstərib ki, qadınlar istirahətdən sonrakı dövərdə də ondan yaxşı zövq ala bilmədikləri üçün özlərini günahkar hiss edirlər.

Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-ci məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Nazim SABİROĞLU

Lisənziya N: B 114
SAYI: 5.100

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnilib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.